

1. Aşağıdakılardan hansı bələdiyyə mülkiyyətinin funksiyalarına aiddir:

- Təhlükəsizlik funksiyası
- Siyasi funksiya
- Hüquqi funksiya
- İcra etmə funksiyası
- ✓ İqtisadi funksiya

2. Hüquqi dövlətin prinsiplərinə aid olmayan variantı qeyd edin:

- İnsan hüquqlarının təminatı
- Demokratiyanın mövcudluğu
- Hakimiyyətlər bölgüsü
- Məhkəmənin müstəqilliyi
- ✓ Bürokratiyanın təmin edilməsi

3. Aşağıdakılardan hansı hüquqi dövlətin prinsiplərinə aid deyil?

- Demokratiyanın mövcudluğu
- İnsan hüquqlarının təminatı
- ✓ Hakimiyyətin vahid orqanda cəmlənməsi
- Məhkəmənin müstəqilliyi
- Hakimiyyətlər bölgüsü

Qeyri mərkəzi idarəetmənin mənfi tərəflərini qeyd edin:

4. 1 Demokratik prinsiplərə uyğunluğu
2 Ölkənin bütövlüyünün sarsılması təhlükəsi
3 Kərgüzarlığın azalması
4 Ölkənin milli birliyinin sarsılması təhlükəsi
5 Bürokratiyanın azalması
6 Siyasi motivli davranışlara yol açması

- 1,3,5
- 3,4,5
- ✓ 2,4,6
- 2,3,5
- 3,4,6

Qeyri mərkəzi idarəetmənin müsbət tərəflərini qeyd edin:

5. 1 Demokratik prinsiplərə uyğunluğu
2 Ölkənin bütövlüyünün sarsılması təhlükəsi
3 Kərgüzarlığın azalması
4 Ölkənin milli birliyinin sarsılması təhlükəsi
5 Bürokratiyanın azalması
6 Siyasi motivli davranışlara yol açması

- 2,4,6
- 1,4,6
- 4,5,6
- 3,4,6
- ✓ 1,3,5

6. Qeyri mərkəzi idarəetmənin mənfi cəhətlərinə aid olan variantı qeyd edin:

- Demokratik prinsiplərə uyğunluğu
- Xidmətlərin ehtiyaclara uyğunluğu
- Bürokratiyanın azalması
- Kərgüzarlığın azalması
- ✓ Ölkənin bütövlüyünün sarsılma təhlükəsi

7. Qeyri mərkəzi idarəetmənin mənfi cəhətlərinin qeyd olunduğu variant hansıdır?

- Bürokratiyanın azalması
- Xidmətlərin ehtiyaclara uyğunluğu
- Demokratik prinsiplərə uyğunluğu
- ✓ Ölkənin milli birliyinin sarsılma təhlükəsi
- Kargüzarlığın azalması

8. Aşağıdakılardan hansı qeyri mərkəzi idarəetmənin mənfi cəhətlərinə aiddir?

- Bürokratiyanın azalması
- Xidmətlərin ehtiyaclara uyğunluğu
- Demokratik prinsiplərə uyğunluğu
- ✓ Maliyyə nəzarətində çətinliklərin yaranması
- Kargüzarlığın azalması

9. Qeyri mərkəzi idarəetmənin müsbət cəhətlərinə aid olan variantı qeyd edin:

- Xidmətlərin fərqli səviyyələrdə təqdim edilməsi
- Maliyyə nəzarətində çətinliklərin yaranması
- Ölkənin bütövlüyünün sarsılması
- Siyasi motivli davranışlara yol açması
- ✓ Bürokratiyanın azalması

10. Aşağıdakılardan hansı qeyri mərkəzi idarəetmənin müsbət cəhətlərinə aiddir?

- Xidmətlərin fərqli səviyyələrdə təqdim edilməsi
- Maliyyə nəzarətində çətinliklərin yaranması
- Ölkənin bütövlüyünün sarsılması
- Siyasi motivli davranışlara yol açması
- ✓ Demokratik prinsiplərə uyğun olması

11. Aşağıdakılardan hansı qeyri mərkəzi idarəetmənin müsbət cəhətlərinə aiddir?

- ✓ Kargüzarlığın azalması
- Xidmətlərin fərqli səviyyələrdə təqdim edilməsi
- Ölkənin bütövlüyünün sarsılması
- Maliyyə nəzarətində çətinliklərin yaranması
- Siyasi motivli davranışlara yol açması

Mərkəzdən idarəetmənin mənfi və müsbət tərəflərini müvafiq olaraq qeyd edin:

I. Mənfi tərəflər

II. Müsbət tərəflər

- 12.
1. Güclü dövlət idarəçiliyi yaradır
 2. Bürokratiyanın artmasına səbəb olur
 3. Xidmətlər rəşional şəkildə icra edilir
 4. Demokratik prinsiplərə uyğun gəlmir
 5. Xidmətlər muntəzəm icra edilir
 6. Kargüzarlığın artmasına səbəb olur

- I-1,4,6 II-2,3,5
- I-3,5,6 II-1,2,4
- I-2,3,5 II-1,4,6
- ✓ I-2, 4, 6 II- 1,3,5
- I-2,3,6 II-1,4,5

13. Aşağıdakılardan hansı mərkəzdən idarəetmənin mənfi tərəflərinə aid deyil?

- Bürokratiyanın artmasına səbəb olur
- Kargüzarlığın artmasına səbəb olur
- Xidmətlər yerli ehtiyaclara cavab vermir

- Demokratik prinsiplərə uyğun gəlmir
- ✓ Dövlət birliyi təmin edir

14. Aşağıdakılardan hansı mərkəzi idarəetmənin üstünlüklərinə aid deyil?

- Güclü dövlət idarəçiliyi və birliyi təmin edir
- Düzgün cavab yoxdur
- Xidmətlər sistemə və müntəzəm icra edilir
- ✓ Bürokratiya və kargüzarlığın artmasına səbəb olur
- Xidmətlər rəşional şəkildə icra edilir

Konstitusiyaya əsasən Azərbaycan Respublikasının icra hakimiyyəti, qanunvericilik hakimiyyəti, məhkəmə fəaliyyətini yerinə yetirən orqanları müvafiq olaraq qeyd edin:

15. 1. İcra hakimiyyəti
2. Qanunvericilik hakimiyyəti
3. Məhkəmə fəaliyyəti

I. Məhkəmələr
II. Milli Məclis
III. Prezident

- 1-II 2-I 3-III
- 1-II 2-III 3-I
- 1-I 2-III 3-II
- ✓ 1-III 2-II 3-I
- 1-III 2-I 3-II

16. QHT-lər üçün dövlət dəstəyinin növlərindən olmayan variantı qeyd edin:

- Təşkilati dəstək
- ✓ Resurs dəstəyi
- Metodik dəstək
- Maliyyə dəstəyi
- Məlumat dəstəyi

17. Aşağıdakılardan hansı QHT-lər üçün dövlət dəstəyinə aid deyil?

- ✓ Əmlak dəstəyi
- Konsultativ dəstək
- Təşkilati dəstək
- Məlumat dəstəyi
- Maliyyə dəstəyi

18. Aşağıdakılardan hansı QHT-lər üçün dövlət dəstəyinin növlərindən olan Maliyyə dəstəyini ifadə edir?

- Metodik tövsiyələr, materiallar, informasiya kitabçaları və digər vasitələrin işlənilib hazırlanması
- ✓ Dövlət büdcəsinin vəsaiti vasitəsilə ünvanlı proqramların həyata keçirilməsi
- Qanunvericilik və digər hüquqi normativ aktların təfsiri və eləcə də dövlət dəstəyinin əldə edilməsi
- QHT sektorunun inkişafı haqqında kütləvi informasiya vasitələri, xüsusi rubrikaların yaradılması
- Sosial problemlərlə həlli üçün dəyirmi masaların, konfransların təşkil edilməsi

19. Aşağıdakılardan hansı QHT-lər üçün dövlət dəstəyinin növlərindən olan Təşkilati dəstəyi ifadə edir?

- QHT sektorunun inkişafı haqqında kütləvi informasiya vasitələri, xüsusi rubrikaların yaradılması
- Dövlət büdcəsinin vəsaiti vasitəsilə ünvanlı proqramların həyata keçirilməsi
- Metodik tövsiyələr, materiallar, informasiya kitabçaları və digər vasitələrin işlənilib hazırlanması
- ✓ Sosial problemlərlə həlli üçün dəyirmi masaların, konfransların təşkil edilməsi
- Qanunvericilik və digər hüquqi normativ aktların təfsiri və eləcə də dövlət dəstəyinin əldə edilməsi

20. Aşağıdakılardan hansı QHT-lər üçün dövlət dəstəyinin növlərindən olan Metodiki dəstəyi ifadə edir?

- QHT sektorunun inkişafı haqqında kütləvi informasiya vasitələri, xüsusi rubrikaların yaradılması
- Qanunvericilik və digər hüquqi normativ aktların təfsiri və eləcə də dövlət dəstəyinin əldə edilməsi
- √ Metodik tövsiyələr, materiallar, informasiya kitabçaları və digər vasitələrin işlənib hazırlanması
- Sosial problemlərin həlli üçün dəyirmi masaların, konfransların təşkil edilməsi
- Dövlət büdcəsinin vəsaiti vasitəsilə ünvanlı proqramların həyata keçirilməsi

21. Aşağıdakılardan hansı QHT-lər üçün dövlət dəstəyinin növlərindən olan konsultativ dəstəyi ifadə edir?

- Dövlət büdcəsinin vəsaiti vasitəsilə ünvanlı proqramların həyata keçirilməsi
- Sosial problemlərin həlli üçün dəyirmi masaların, konfransların təşkil edilməsi
- Metodik tövsiyələr, materiallar, informasiya kitabçaları və digər vasitələrin işlənib hazırlanması
- QHT sektorunun inkişafı haqqında kütləvi informasiya vasitələri, xüsusi rubrikaların yaradılması
- √ Qanunvericilik və digər hüquqi normativ aktların təfsiri və eləcə də dövlət dəstəyinin əldə edilməsi

22. Aşağıdakılardan hansı QHT-lər üçün Dövlət dəstəyinin növlərindən olan Məlumat dəstəyini ifadə edir?

- Sosial problemlərin həlli üçün dəyirmi masaların, konfransların təşkil edilməsi
- Dövlət büdcəsinin vəsaiti vasitəsilə ünvanlı proqramların həyata keçirilməsi
- Qanunvericilik və digər hüquqi normativ aktların təfsiri və eləcə də dövlət dəstəyinin əldə edilməsi
- Metodik tövsiyələr, materiallar, informasiya kitabçaları və digər vasitələrin işlənib hazırlanması
- √ QHT sektorunun inkişafı haqqında kütləvi informasiya vasitələri, xüsusi rubrikaların yaradılması

23. Qeyri Hökumət Təşkilatları haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir?

- 2002.0
- 2004.0
- 2003.0
- 2001.0
- √ 2000.0

24. Aşağıdakılardan hansı, politoloqların demokratiyanın reallaşması üçün məqsəduyğun hesab etdikləri yollara aiddir?

- Demokratik təsisatlar səmərəli fəaliyyət göstərməlidir
- Siyasi qruplaşmalar arasında münafiqlər qanunla tənzimlənməlidir
- Başlıca siyasi qüvvələr əsas dyeyərlər üzrə razılığa gəlməlidir
- √ Bütün cavablar düzgündür
- Vətəndaş cəmiyyəti formalaşmalıdır

25. Demokratiyada çoxluq hansı 3 formada olur?

- Qlobal demokratiya, sosial demokratiya, liberal demokratiya
- √ Milli demokratiya, sosial demokratiya, liberal demokratiya
- Daxili demokratiya, milli demokratiya, liberal demokratiya
- Xarici demokratiya, milli demokratiya, liberal demokratiya
- Yerli demokratiya, qlobal demokratiya, liberal demokratiya

26. Demokratiya yunan sözü olub deməkdir.

- Xalqın idarə edilməsi
- √ Xalq hakimiyyəti
- Kral hakimiyyəti
- Cəmiyyətin idarə edilməsi
- Prezident hakimiyyəti

27. Əksmərəkəzləşdirmə siyasətinin həyata keçirilməsi üçün tələb olunan şərtlərə aid olmayan variantı qeyd edin:

- Əksmərəkəzləşdir azad hüquqi sistem çərçivəsində həyata keçirilməlidir
- √ Bələdiyyələr müvafiq qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərməlidir
- Ətraflı işlənmiş səlahiyyət bölgüsü sistemi olmalıdır
- Səlahiyyətlərin ötürülməsi idarəetmənin səmərəliliyinə nail olmağa yönəldilmiş könüllü hərəkət olmalıdır

- Hakimiyyətin bütün səviyyəsi üçün islahat konsepsiyası hazırlanmalıdır

28. Aşağıdakılardan hansı əksmərkəzləşdirmə siyasətinin həyata keçirilməsi üçün tələb olunan şərtlərə aiddir?

- Əksmərkəzləşdir azad hüquqi sistem çərçivəsində həyata keçirilməlidir
- ✓ Bütün cavablar düzgündür
- Ətraflı işlənmiş səlahiyyət bölgüsü sistemi olmalıdır
- Səlahiyyətlərin ötürülməsiidarətmənin səmərəliliyinə nail olmağa yönəldilmiş könüllü hərəkət olmalıdır
- Hakimiyyətin bütün səviyyəsi üçün islahat konsepsiyası hazırlanmalıdır

29. Aşağıdakılardan hansı Azərbaycanda yerli özünüidarətmə sisteminin inkişafına maneçilik törədən amillərə aiddir?

- Bələdiyyələrlə bağlı normativ hüquqi aktların dəqiq reallaşdırılması mexanizminin olmaması
- ✓ Bütün cavablar düzgündür
- Bilavasitə və nümayəndəli demokratiya formalarının zəif inkişafı
- Bələdiyyə qurumlarının əhalisinin və kadr potensialının dəyişikliklərə hazır olmaması
- Bələdiyyə qurumlarının həqiqi xalq hakimiyyətini həyata keçirməyə hazır olmaması

30. Aşağıdakılardan hansı Azərbaycanda yerli özünüidarətmə sisteminin inkişafına maneçilik törədən amillərə aid deyil?

- Bələdiyyə qurumlarının əhalisinin və kadr potensialının dəyişikliklərə hazır olmaması
- Bələdiyyə qurumlarının həqiqi xalq hakimiyyətini həyata keçirməyə hazır olmaması
- ✓ Bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində qanunların qəbul edilməsi
- Bilavasitə və nümayəndəli demokratiya formalarının zəif inkişafı
- Bələdiyyələrlə bağlı normativ hüquqi aktların dəqiq reallaşdırılması mexanizminin olmaması

31. Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qəbul edilmişdir?

- 12 noyabr 1994
- ✓ 12 noyabr 1995
- 12 noyabr 1992
- 12 noyabr 1991
- 12 noyabr 1993

32. Bələdiyyələrin statusu haqqında qanun nə vaxt qəbul edilmişdir?

- 2 iyul 1998
- ✓ 2 iyul 1999
- 2 iyul 1996
- 2 iyul 1995
- 2 iyul 1997

33. Aşağıdakılardan hansı yerli özünüidarətmənin inkişafını ləngidən problemlərə aiddir?

- Dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarətmənin qarşılıqlı fəaliyyətlə bağlı problemi
- ✓ Bütün cavablar düzgündür
- Yerli özünüidarətmənin səlahiyyətlərini reallaşdırması üçün hüquqi təminat problemi
- Yerli özünüidarətmənin maliyyə və kadr təminatı problemi
- Vətəndaşların yerli özünüidarətmə sahəsindəki öz konstitusiyası hüquqlarından istifadə problemi

34. Aşağıdakılardan hansı yerli özünüidarətmənin inkişafını ləngidən problemlərə aid deyil?

- Dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarətmənin qarşılıqlı fəaliyyətlə bağlı problemi
- ✓ Yerli özünüidarətmənin demokratiyanın əsas prinsipi olması problemi
- Yerli özünüidarətmənin səlahiyyətlərini reallaşdırması üçün hüquqi təminat problemi
- Yerli özünüidarətmənin maliyyə və kadr təminatı problemi
- Vətəndaşların yerli özünüidarətmə sahəsindəki öz konstitusiyası hüquqlarından istifadə problemi

35. Dövlətlə bələdiyyələr arasında münasibətlərin müəyyənləşdirilməsi zərurətlərinə aid olmayan variantı qeyd edin:

- İctimai quruluşun qorunması
- √ Bölgələrarası bərabərsizliyin təmin edilməsi
- Xüsusi miqrasiyanın aradan qaldırılması
- Eyni mənbədən gəlir əldə etmək
- Hakimiyyət səviyyələri arasında münaqişələrin aradan qaldırılması

36. Aşağıdakılardan hansı dövlətlə bələdiyyələr arasında münasibətlərin müəyyənləşdirilməsi zərurətlərinə aid deyil?

- İctimai quruluşun qorunması
- √ Dövlət və yerli özünüidarəetmə orqanları arasında gəlir mənbələrinin ayrılması
- Xüsusi miqrasiyanın aradan qaldırılması
- Eyni mənbədən gəlir əldə etmək
- Hakimiyyət səviyyələri arasında münaqişələrin aradan qaldırılması

37. Aşağıdakılardan hansı dövlətlə bələdiyyələr arasında münasibətlərin müəyyənləşdirilməsi zərurətlərinə aiddir?

- İctimai quruluşun qorunması
- √ Bütün cavablar düzgündür
- Xüsusi miqrasiyanın aradan qaldırılması
- Eyni mənbədən gəlir əldə etmək
- Hakimiyyət səviyyələri arasında münaqişələrin aradan qaldırılması

38. Aşağıdakılardan hansı “Elektron Hökumət”in əhəmiyyətlərinə aiddir?

- Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirmək
- √ Bütün cavablar düzgündür
- Təqdim olunan məlumatların həqiqiliyinin təmin edilməsi
- Təqdim olunan məlumatların tamlığının təmin edilməsi
- Təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi

39. Aşağıdakılardan hansı “Elektron Hökumət”in prinsiplərinə aiddir?

- Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi
- √ Bütün cavablar düzgündür
- İstifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin təmin edilməsi
- İstifadəçilərə təqdim olunan məlumatların aktuallığının təmin edilməsi
- İstifadəçilərə təqdim olunan məlumatların tamlığının təmin edilməsi

40. Aşağıdakılardan hansı “Elektron hökumət”in əsas fəaliyyət prinsiplərinə aid deyil?

- Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi
- √ İstifadəçilər üçün informasiyanın əlçatanlığının aradan qaldırılması
- İstifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin təmin edilməsi
- İstifadəçilərə təqdim olunan məlumatların aktuallığının təmin edilməsi
- İstifadəçilərə təqdim olunan məlumatların tamlığının təmin edilməsi

41. Bələdiyyə qanunvericiliyinə və Vergi Məcəlləsinə əsasən yerli vergilərə aid olmayan variantı qeyd edin:

- Fiziki şəxslərin torpaq vergisi
- √ Hüquqi şəxslərin əmlak vergisi
- Yerli əhəmiyyətli tikinti materialları üzrə mədəniyyət vergisi
- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- Fiziki şəxslərin əmlak vergisi

42. Vergi Məcəlləsinə və bələdiyyə qanunvericiliyinə əsasən aşağıdakılardan hansı yerli vergilərə aid deyil?

- Fiziki şəxslərin torpaq vergisi
- √ Hüquqi şəxslərin torpaq vergisi
- Yerli əhəmiyyətli tikinti materialları üzrə mədəniyyət vergisi
- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- Fiziki şəxslərin əmlak vergisi

Müvafiq olaraq Bələdiyyə üzvü, Bələdiyyə qulluğu və Bələdiyyə mülkiyyətinin nə mənə verdiyini qeyd edin:

- 1 Bələdiyyə üzvü
- 2 Bələdiyyə qulluğu
- 3 Bələdiyyə mülkiyyəti

43.

I Bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır
II Yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir
III Bələdiyyə seçkilərində seçilmiş mandatı ərazi seçkikomissiyası tərəfindən təsdiq edilmiş şəxsdir

- 1-III 2-II 3-III
- √ 1-III 2-II 3-I
- 1-I 2-III 3-II
- 1-III 2-I 3-II
- 1-II 2-I 3-III

Kontinental və Sovet modellərinin tətbiq edildiyi ölkələri müvafiq olaraq qeyd edin:

- 1 Kontinental
- 2 Sovet

44.

I Amerika Birləşmiş Ştatları
II Yeni Zelandiya
III Fransa
IV Çin

- 1-I 2-IV
- √ 1-III 2-IV
- 1-II 2-IV
- 1-I 2-III
- 1-I 2-II

Sovet, Kontinental və Anqlosakson modelin tətbiq edildiyi ölkələri müvafiq olaraq qeyd edin:

- 1 Sovet
 - 2 Kontinental
 - 3 Anqlosakson
- I Amerika Birləşmiş Ştatları
II Fransa
III Çin

45.

- √ 1-III 2-II 3-I
- 1-II 2-I 3-III
- 1-III 2-II 3-III
- 1-I 2-III 3-II
- 1-III 2-I 3-II

46.

Aşağıdakılardan hansı bələdiyyələrin icra orqanıdır?

- Bələdiyyə qulluqçusu
- Prezident
- Yerli icra hakimi
- Bələdiyyə üzvü
- √ Onun icra aparatı

47.

Bələdiyyələrin daimi və başqa komissiyalarının əsas vəzifələrinə aşağıdakılardan hansı aid deyil?

- Yerli əhəmiyyətli xidmətlər üzrə proqramlar hazırlamaq
- Bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq
- Yerli əhəmiyyətli məsələləri müzakirə etmək
- Seçicilərin tapşırıqlarının yerinə yetirilməsinə kömək etmək
- √ Bələdiyyə üzvlərini seçmək

48. Bələdiyyə iclası hansı halda səlahiyyətli hesab edilir?
- Bələdiyyə üzvlərinin dördə biri iştirak etdikdə
 - Ancaq bələdiyyə başçısının çağırdığı şəxslər iştirak etdikdə
 - Bələdiyyə üzvlərinin üçdə biri iştirak etdikdə
 - Bələdiyyə üzvlərinin hamısı iştirak etdikdə
 - ✓ Bələdiyyə üzvlərinin yarısından çoxu iştirak etdikdə
49. Aşağıdakılarda hansı bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir?
- İcra başçısının təyin etdiyi şəxs
 - ✓ Bələdiyyə üzvü
 - Bələdiyyə başçısı
 - Bələdiyyənin vəzifəli şəxsi
 - Prezidentin təyin etdiyi şəxs
50. Bələdiyyə nizamnamələrinin qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?
- Ədliyyə Nazirliyi tərəfindən
 - Bələdiyyə başçısı tərəfindən
 - Bələdiyyələrin özləri tərəfindən
 - ✓ Müvafiq icra hakimiyyəti orqanı
 - Prezident tərəfindən
51. Azərbaycan Respublikasının vətəndaşları yaşadıkları ərazidə yerli özünüidarə hüququnu hansı formada həyata keçirirlər?
- Özü iradəsini birbaşa ifadə etməklə
 - Təkliflər vermək yolu ilə
 - Rəy sorğusu vasitəsilə
 - ✓ Bütün cavablar düzgündür
 - Bələdiyyələrə seçkilər vasitəsilə
52. “Bələdiyyələrin statusu haqqında” qanuna əsasən yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyəti necə adlanır?
- Bələdiyyə başçısı
 - Bələdiyyənin vəzifəli şəxsi
 - Bələdiyyə üzvü
 - Bələdiyyə işçisi
 - ✓ Bələdiyyə qulluğu
53. “Bələdiyyələrin statusu haqqında” qanuna əsasən bələdiyyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlak hesab olunur.
- Bələdiyyə torpağı
 - Bələdiyyə vergiləri
 - Bələdiyyə əmlakı
 - ✓ Bələdiyyə mülkiyyəti
 - Bələdiyyə ərazisi
54. Amerika Birləşmiş Ştatları və Yeni Zelandiyaya yerli özünüidarəetmənin hansı modeli xasdır?
- Kontinental
 - ✓ Anqlosakson
 - Qarışıq
 - Düzgün cavab yoxdur
 - Sovet
55. Çində yerli özünüidarəetmənin hansı modeli tətbiq edilir?

- Qarışıq
- √ Sovet
- Anqlosakson
- Anqlo-ingilis
- Kontinental

Sovet, Kontinental və Anqlosakson modelin tətbiq edildiyi ölkələri müvafiq olaraq qeyd edin:

- 56.
- 1 Sovet
 - 2 Kontinental
 - 3 Anqlosakson
 - I Amerika Birləşmiş Ştatları
 - II Fransa
 - III Çin

- 1-II 2-I 3-III
- √ 1-III 2-II 3-I
- 1-III 2-I 3-II
- 1-I 2-III 3-II
- 1-III 2-II 3-III

57. Hindistanda yerli özünüidarəetmənin hansı modeli tətbiq edilir?

- Kontinental
- √ Anqlosakson
- Qarışıq
- Düzgün cavab yoxdur
- Sovet

58. Kanada da yerli özünüidarəetmənin hansı modeli tətbiq edilir?

- Düzgün cavab yoxdur
- Sovet
- √ Anqlosakson
- Qarışıq
- Kontinental

59. Böyük Britaniyada yerli özünüidarəetmənin hansı modeli tətbiq edilir?

- Kontinental
- √ Anqlosakson
- Qarışıq
- Düzgün cavab yoxdur
- Sovet

60. Amerika Birləşmiş Ştatlarında yerli özünüidarəetmənin hansı modeli tətbiq edilir?

- Kontinental
- √ Anqlosakson
- Qarışıq
- Düzgün cavab yoxdur
- Sovet

61. Aşağıdakılardan hansı variantda yerli özünüidarəetmənin kontinental modelinin tətbiq edildiyi ölkə düzgün göstərilmişdir?

- Amerika Birləşmiş Ştatları
- √ Fransa
- Kanada
- Yeni Zelandiya
- Avstraliya

62. Aşağıdakı ölkələrdən hansında yerli özünüidarəetmənin anqlosakson modeli tətbiq edilir?

- Almaniya
- √ Avstraliya
- Kuba
- İtaliya
- Çin

63. Anqlosakson modelinin tətbiq edildiyi ölkə aşağıdakılardan hansıdır?

- Fransa
- √ Amerika Birləşmiş Ştatları
- Kuba
- İtaliya
- Çin

64. Çin və Kubada yerli özünüidarəetmənin hansı modeli tətbiq edilir?

- Anqlosakson
- √ Sovet
- Sovet
- Anqlo-ingilis
- Qarışıq

65. Fransada yerli özünüidarəetmənin hansı modeli tətbiq edilir?

- Anqlosakson
- √ Kontinental
- Sovet
- Anqlo-ingilis
- Qarışıq

66. Kontinental modelin banisi hansı ölkə hesab edilir?

- Almaniya
- √ Fransa
- Amerika Birləşmiş Ştatları
- Çin
- Rusiya Federasiyası

67. Yerlərdə hakimiyyətin Sovet modelinin tətbiq edildiyi ölkəni qeyd edin:

- Avstriya
- √ Kuba
- Fransa
- Almaniya
- İtaliya

68. Yerlərdə hakimiyyətin Sovet modeli aşağıdakılardan hansı ölkədə tətbiq edilir?

- Fransa
- √ Çin
- Amerika Birləşmiş Ştatları
- Almaniya
- Rusiya Federasiyası

69. Aşağıdakılardan hansı halda QHT-lərin dövlət qeydiyyatından imtina edilə bilər?

- Eyni ad altında mövcud olan digər qeyri hökumət təşkilatı olduqda
- √ Bütün cavablar düzgündür

- Dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının qanunlarına ziddiyyət təşkil etdikdə
- Təqdim edilmiş sənədlərdə saxta məlumat olduqda
- Dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər Konstitusiyaya zidd olduqda

70. Eyni ad altında mövcud olan digər qeyri hökumət təşkilatı olduqda QHT dövlət qeydiyyatına alınma bilərmi?

- Qeydiyyatına alınma bilər
- ✓ Qeydiyyatına alınma bilməz
- Ancaq xarici vətəndaşlar üçün bu hal uyğundur
- Ancaq Azərbaycan Respublikasının vətəndaşları üçün bu hal uyğundur
- Qanunvericilikdə belə bir hal üçün maddə nəzərdə tutulmayıb

71. Bələdiyyə mülkiyyətinə aid olan variantı qeyd edin:

- Bələdiyyə əmlakı
- ✓ Bütün cavablar düzgündür
- Bələdiyyə təhsil müəssisəsi
- Bələdiyyə təşkilatları
- Bələdiyyə torpaqları

72. Bələdiyyə mülkiyyətinə aid olmayan variantı qeyd edin:

- Bələdiyyə təhsil müəssisəsi
- ✓ İcra hakimiyyətinin əmlakı
- Bələdiyyə əmlakı
- Bələdiyyə torpaqları
- Bələdiyyə səhiyyə müəssisəsi

73. Aşağıdakılardan hansı bələdiyyə mülkiyyətinə aiddir?

- ✓ Bütün cavablar düzgündür
- Bələdiyyə təşkilatları
- Bələdiyyənin büdcədən kənar fondları
- Bələdiyyə əmlakı
- Bələdiyyə torpaqları

74. Aşağıdakılardan hansı bələdiyyə üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi üçün əsas deyil?

- Bələdiyyə seçkiləri zamanı səsli səsli düzgün hesablanmadığı aşkarlandıqda
- ✓ Müvafiq icra hakimiyyəti orqanının sədrinin təklifinə qərarı
- Məhkəmə orqanlarında məsul vəzifə tutduqda
- Bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda
- Öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə

75. Hansı variant bələdiyyə üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi üçün əsas deyil?

- Qanunvericilik hakimiyyəti orqanında məsul vəzifə tutduqda
- ✓ Yerli icra hakiminin təklifinə qərarı
- Məhkəmə orqanlarında məsul vəzifə tutduqda
- Bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda
- İcra hakimiyyəti orqanında məsul vəzifə tutduqda

76. Aşağıdakılardan hansı bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün əsasdır?

- Bələdiyyə seçkiləri zamanı səsli səsli düzgün hesablanmadığı aşkarlandıqda
- ✓ Bütün cavablar düzgündür
- Qanunvericilik hakimiyyəti orqanında məsul vəzifə tutduqda
- İcra hakimiyyəti orqanında məsul vəzifə tutduqda
- Öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə

77. Aşağıdakılardan hansı bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilmiş hesab edilməsi üçün əsas deyil?

- Vəfat etməsi
- √ Bələdiyyə sədrinin təkbaşına qərarı
- Məhkəmə tərəfindən itkin düşmüş hesab edilməsi
- Azərbaycan Respublikasının vətəndaşlığından çıxması
- Məhkəmə tərəfindən ölmüş elan edilməsi

78. Bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini kim həyata keçirir?

- Müvafiq icra hakimi
- √ Bələdiyyə sədrinin müavini
- Bələdiyyə üzvü
- Daimi komissiyanın üzvü
- Bələdiyyə qulluqçusu

79. Aşağıdakılardan hansı bələdiyyənin sədr müavinin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərinə aid deyil?

- Öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə
- √ Bələdiyyə sədrinin istəyi ilə
- Qanunvericiklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə
- Bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına qərar verdikdə
- Bələdiyyə qərarlarının icrasının təmin etmədikdə

80. Bələdiyyə sədrinin müavinin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərinə aşağıdakılardan hansı aiddir?

- Öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə
- √ Bütün cavablar düzgündür
- Qanunvericiklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə
- Bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına qərar verdikdə
- Bələdiyyə qərarlarının icrasının təmin etmədikdə

81. Aşağıdakılardan hansı bələdiyyə sədrinin vəzifədən azad edilmə səbəblərinə aid deyil?

- Öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə
- √ Müvafiq icra hakiminin istəyi ilə
- Qanunvericiklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə
- Bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına qərar verdikdə
- Bələdiyyə qərarlarının icrasının təmin etmədikdə

82. Aşağıdakılardan hansı bələdiyyə sədrinin vəzifədən azad edilmə səbəblərinə aiddir?

- Öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə
- √ Bütün cavablar düzgündür
- Qanunvericiklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə
- Bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına qərar verdikdə
- Bələdiyyə qərarlarının icrasının təmin etmədikdə

83. Bələdiyyə sədri, bələdiyyə üzvlərinin hansı səs nisbətinə əsasən seçilir?

- Yarısının səsini topladıqda
- √ Yarısından çoxunun səsini topladıqda
- Daimi və başqa komissiyanın üzvlərinin yarısının səsini topladıqda
- Daimi və başqa komissiyanın üzvlərinin üçdə birinin səsini topladıqda
- Üçdə birinin səsini topladıqda

84. Bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edən şəxs qeyd olunduğu variantı seçin:

- Bələdiyyə üzvü
- √ Bələdiyyə sədri

- Prezident
- Düzgün cavab yoxdur
- Yerli icra hakimi

85. Bələdiyyənin icra orqanı hansı variantda düzgün qeyd olunmuşdur?

- Bələdiyyə üzvü
- √ Onun icra aparatı
- Milli Məclis
- Yeri icra hakimiyyəti
- Prezident

86. Daimi və başqa komissiyaların vəzifələrinə aid olan variantı qeyd edin:

- Bələdiyyə üzvünü təyin etmək
- Bələdiyyə başçısını təyin etmək
- Bələdiyyə başçısını vəzifədən azad etmək
- √ Bələdiyyə üçün təkliflər hazırlamaq
- Bələdiyyə üzvünü vəzifədən azad etmək

87. Aşağıdakılardan hansı bələdiyyələrin daimi və başqa komissiyalarının vəzifələrinə aid deyil?

- Yerli əhəmiyyətli sosial müdafiə ilə bağlı proqram hazırlamaq
- √ Bələdiyyə başçısını vəzifədən azad etmək
- Yerli əhəmiyyətli sosial inkişaf ilə bağlı proqram hazırlamaq
- Bələdiyyə üçün təkliflər hazırlamaq
- İqtisadi inkişaf ilə bağlı proqram hazırlamaq

88. Bələdiyyə iclası hansı müddətdə həyata keçirilir?

- Həftədə 1 dəfədən az olmayaraq
- √ Ayda 1 dəfədən az olmayaraq
- İldə 1 dəfədən az olmayaraq
- İldə 3 dəfədən az olmayaraq
- 6 ayda 1 dəfədən az olmayaraq

89. Öz səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvlərinin say həddi hər bir bələdiyyədə neçə nəfər müəyyən edilmişdir?

- 9 və ya 11 üzv olan bələdiyyələrdə-2 üzv
- √ 5 və ya 7 üzv olan bələdiyyələrdə-2 üzv
- 17 və ya 19 olan bələdiyyələrdə-2 üzv
- 13 və ya 15 üzv olan bələdiyyələrdə-3 üzv
- 13 və ya 15 üzv olan bələdiyyələrdə-2 üzv

90. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilərmi?

- Fəaliyyət göstərə bilər
- √ Fəaliyyət göstərə bilməz
- Başqa iş yeri olduqda fəaliyyət göstərə bilməz
- Bu qərar bələdiyyə başçısına aiddir
- Başqa iş yeri olduqda fəaliyyət göstərə bilər

91. Bələdiyyələrin say tərkibi hansı sənədə əsasən müəyyən edilir?

- Bələdiyyə vergiləri haqqında qanun
- √ Azərbaycan Respublikasının Seçki Məcəlləsi
- Bələdiyyələrin maliyyə əsasları haqqında qanun
- Bələdiyyə qulluğu haqqında qanun
- Bələdiyyələrin statusu haqqında qanun

92. Bələdiyyə fəaliyyətinə inzibati nəzarəti hansı orqan həyata keçirir?
- Prezident
 - ✓ Müvafiq icra hakimiyyəti
 - Müvafiq Nazirlik
 - Milli məclis
 - Bələdiyyə başçısı
93. Bələdiyyə üzvü seçicilərə hesabat verirmi, əgər hesabat verirsə bu hansı müddətdə həyata keçirilir?
- Xeyr
 - ✓ Bəli, 6 ayda 1 dəfədən az olmayaraq
 - Bəli, 3 ayda 1 dəfə
 - Bəli, hər ayın ilk iş günü
 - Bəli, ildə 1 dəfədən az olmayaraq
94. Aşağıdakılardan hansı vergitutmanın formasına aid deyil?
- Bilavasitə mənbədən vergitutma
 - Düzgün cavab yoxdur
 - Bildiriş üzrə vergitutma
 - ✓ Bilavasitə vergi ödəyən şəxsdən vergitutma
 - Bəyannamə üzrə vergitutma
95. Vergi qanunvericiliyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə yeni büdcəyə köçürməyə borclu olan şəxs necə adlanır?
- Vergi ödəyicisi
 - ✓ Vergi agentı
 - Vergi dərəcələrini hesablayan şəxs
 - Bələdiyyə başçısı
 - Vergi müəyyən edən şəxs
96. Vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxs kimdir?
- Vergi yığan şəxs
 - ✓ Vergi ödəyicisi
 - Vergi dərəcələrini hesablayan şəxs
 - Bələdiyyə başçısı
 - Vergi müəyyən edən şəxs
97. Aşağıdakılardan hansı yerli vergilərin müəyyən edilməsinin əsaslarına aiddir?
- Vergitutma obyektı
 - ✓ Bütün cavablar düzgündür
 - Vergitutma dövrü
 - Vergitutma dərəcəsi
 - Vergitutma bazası
98. Azərbaycan Respublikasının Milli Məclisinin çağırış müddəti neçə ildir?
- 4.0
 - ✓ 5.0
 - 1.0
 - 3.0
 - 2.0
99. Aşağıdakılardan hansı variantda mülkiyyəti növləri düzgün qeyd olunub?
- Lokal mülkiyyət, qlobal mülkiyyət, dövlət mülkiyyəti

- Əsas mülkiyyət, dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti
- √ Dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- Qlobal mülkiyyət, bələdiyyə mülkiyyəti, milli mülkiyyət
- Daxili mülkiyyət, xarici mülkiyyət, dövlət mülkiyyəti

100. Azərbaycan dövləti ilə bağlı düzgün olmayan variantı qeyd edin:

- Azərbaycan dünyəvi dövlətdir
- √ Azərbaycan dini dövlətdir
- Azərbaycan demokratik dövlətdir
- Azərbaycan hüquqi dövlətdir
- Azərbaycan unitar dövlətdir

101. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi hesab olunur:

- Prezident
- √ Azərbaycan xalqı
- Yerli icra hakimiyyəti
- Yerli özünüidarəetmə orqanı
- Milli Məclis

102. Bələdiyyə üzvləri səlahiyyətlərini aşağıdakılardan hansı hal baş verdikdə itirə bilərlər?

- Vəfat etdikdə
- √ Bütün cavablar düzgündür
- Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda
- Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən qəbul edildikdə
- Məhkəmə tərəfindən itkin düşmüş hesab edildikdə

103. Bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sistemində daxil olmayan seçkili və başqa orqan necə adlanır?

- Yerli icra hakimiyyəti
- √ Bələdiyyə orqanı
- Vətəndaş cəmiyyəti
- Qeyri Hökumət Təşkilatı
- Yerli komissiya

104. Müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması necə adlanır?

- Yerli icra hakimiyyəti
- √ Bələdiyyə
- Vətəndaş cəmiyyəti
- Qeyri Hökumət Təşkilatı
- Yerli komissiya

105. Bələdiyyələrin səlahiyyət müddəti neçə ildir?

- 4.0
- √ 5.0
- 2.0
- 1.0
- 3.0

106. Yerli büdcələrin xərclərinin həcmi və istiqaməti hansı orqan tərəfindən müəyyənləşdirilir?

- Yerli icra hakimiyyəti
- √ Bələdiyyə
- Milli məclis
- Prezident

- Maliyyə nazirliyi

107. Aşağıdakılardan hansı yerli büdcənin gəlirlərinə aid deyil?

- Fiziki şəxslərin torpaq vergisi
- ✓ Hüquqi şəxslərin əmlak vergisi
- Bələdiyyə mülkiyyətində olan təşkilatlardan mənfəət vergisi
- Fiziki şəxslərdən əmlak vergisi
- Bələdiyyə mülkiyyətində olan müəssisələrdən mənfəət vergisi

108. Yerli büdcənin tərtibini, təsdiqini və icrasını hansı orqan həyata keçirir?

- Yerli icra hakimiyyəti
- ✓ Bələdiyyələr
- Müvafiq nazirlik
- İcra başçısı
- Prezident

109. Bələdiyyə orqanlarında vəzifə tutun şəxs necə adlanır?

- Bələdiyyə üzvü
- ✓ Bələdiyyə qulluqçusu
- Daimi komissiyanın sədri
- Daimi komissiyanın üzvü
- Bələdiyyə başçısı

110. Bələdiyyə üzvünün səlahiyyət müddəti neçə ildir?

- 4.0
- ✓ 5.0
- 2.0
- 1.0
- 3.0

111. Bələdiyyənin icra aparatının fəaliyyətinə kim rəhbərlik edir?

- Bələdiyyə üzvü
- ✓ Bələdiyyə sədri
- Bələdiyyə qulluqçusu
- Yerli icra hakimi
- Bələdiyyənin vəzifəli şəxsi

112. Davranış yanaşması çərçivəsində D.Makqreqori hansı idarəetmə konsepsiyasını tərtib etmişdir

- motivasiyalı gigiyena nəzəriyyəsi
- ✓ X və Y nəzəriyyəsi
- "Dualizm" nəzəriyyəsi
- abstrakt nəzəriyyə
- heç biri

113. Davranış yanaşması çərçivəsində işləmiş maraqlı idarəetmə konsepsiyası olan X və Y nəzəriyyəsi hansı alim tərəfindən tərtib olunmuşdur

- F.Hersberq
- P.Dalin
- D.İston
- D.Trumen
- ✓ D.Makqreqori

114. D.İston biheviorel metodologiyasının "İnteqrasiya" prinsipinə aiddir

- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçil-mə-lidir ki, nəticədə müşahidənin, təsbitolunmanın və təhlilin ciddi metod-larına keçmək mümkün olsun
- tədqiqat obyektinin institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prin-sip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- √ dövlət inzibatçılığı insan fəaliyyətinin müxtəlif tərəfləri ilə əlaqədar olduğundan tədqiqatda digər ictimai elmlərin nəticələri ilə hesablaşmaq lazımdır

115. D.İston biheviorel metodologiyasının “Xalis elm” prinsipinə aiddir

- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prin-sip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçil-mə-lidir ki, nəticədə müşahidənin, təsbitolunmanın və təhlilin ciddi metod-larına keçmək mümkün olsun
- √ idarəetmə prosesində davranışın dərk edilməsi və izahı inzibati-dövlət idarəçiliyin aktual problemlərinin həlli üçün tövsiyələrin hazırlanmasından məntiqi olaraq öndə gedir
- tədqiqat obyektinin institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır

116. D.İston biheviorel metodologiyasının “Sistemlilik” prinsipinə aiddir

- tədqiqat obyektinin institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
- √ tədqiqatlar zamanı nəzəri və empirik olanları konkret və sahmana salınmış biliyin qarşılıqlı bağlı hissələri kimi nəzərdən keçirmək lazımdır
- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prin-sip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçil-mə-lidir ki, nəticədə müşahidənin, təsbitolunmanın və təhlilin ciddi metod-larına keçmək mümkün olsun

117. D.İston biheviorel metodologiyasının “Metodika” prinsipinə aiddir

- tədqiqat obyektinin institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prin-sip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- tədqiqatlar sistemli olmalıdır, yəni nəzəri və empirik olanları konkret və sahmana salınmış biliyin qarşılıqlı bağlı hissələri kimi nəzərdən keçirmək lazımdır
- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
- √ məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçil-mə-lidir ki, nəticədə müşahidənin, təsbitolunmanın və təhlilin ciddi metod-larına keçmək mümkün olsun

118. D.İston biheviorel metodologiyasının “Verifikasiya” prinsipinə aiddir

- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
- tədqiqatlar sistemli olmalıdır, yəni nəzəri və empirik olanları konkret və sahmana salınmış biliyin qarşılıqlı bağlı hissələri kimi nəzərdən keçirmək lazımdır
- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçil-mə-lidir ki, nəticədə müşahidənin, təsbitolunmanın və təhlilin ciddi metod-larına keçmək mümkün olsun
- tədqiqat obyektinin institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- √ belə növ ümumiləşdirmələrin düzgünlüyü, prin-sip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər

119. D.İston biheviorel metodologiyasının “Qanunauyğunluqlar” prinsipinə aiddir

- tədqiqatlar sistemli olmalıdır, yəni nəzəri və empirik olanları konkret və sahmana salınmış biliyin qarşılıqlı bağlı hissələri kimi nəzərdən keçirmək lazımdır
- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
- √ tədqiqat obyektinin institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçil-mə-lidir ki, nəticədə müşahidənin, təsbitolunmanın və təhlilin ciddi metod-larına keçmək mümkün olsun
- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prin-sip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər

120. D.İston biheviorel metodologiyanın neçə prinsipini təklif etmişdir
- 7.0
 - ✓ 8.0
 - 5.0
 - 9.0
 - 6.0
121. D.İston bihevioreizmin əsas ideyalarını sistemləşdirərkən hansı alimin işlərinə əsaslanmışdır
- P.Dalin
 - ✓ hamısı
 - D.Uoldonun
 - D.Trumenin
 - Ç.Haynemannın
122. D.Trumen dövlət inzibatçılığında analitik məqsədlər üçün isti-fadə olunan «maraqlar qrupları» konsepsiyası -
- bu döv-lət institutları vasitəsilə öz təkliflərini irəli sürən, yaxud dövlət orqanlarına təklifləri təqdim edən ümumi dəyər və məqsədləri olan qruplardır
 - ✓ bu döv-lət institutları vasitəsilə öz tələblərini irəli sürən, yaxud dövlət orqanlarına tələbləri təqdim edən ümumi dəyər və məqsədləri olan qruplardır
 - bu qeyri dövlət təşkilatları vasitəsilə öz tələblərini irəli sürən, yaxud dövlət orqanlarına tələbləri təqdim edən ümumi dəyər və məqsədləri olan qruplardır
 - heç biri
 - bu qeyri dövlət təşkilatları vasitəsilə öz təkliflərini irəli sürən, yaxud dövlət orqanlarına təklifləri təqdim edən ümumi dəyər və məqsədləri olan qruplardır
123. D.Trumen dövlət inzibatçılığında analitik məqsədlər üçün isti-fadə olunan hansı konsepsiyasını təklif etmişdir
- paketli yanaşma
 - ✓ maraqlar qrupları
 - proqram məqsədli
 - davranışlı yanaşma
 - inteqral yanaşma
124. Q.Saymon hansı anlayışı tədqiq edərək onun dövlət idarəçiliyində həm sırf nəzəri, həm də empirik planda istifadə imkanlarını işləyib hazırlamışdır
- bərabərlik və qeyri-bərabərlik anlayışlarını
 - ✓ «Qərar» anlayışını
 - hakimiyyət və mülkiyyət anlayışlarını
 - xərclər və qazanc anlayışlarını
 - sosial ədalət anlayışını
125. «Qərar» anlayışını dövlət idarəçiliyində həm sırf nəzəri, həm də empirik planda istifadə imkanlarını işləyib hazırlamış alim aşağıdakılardan hansıdır
- D.İston
 - ✓ Q.Saymon
 - Y.Meen
 - L.Uayt
 - A.Maslou
126. Tanınmış amerikan politoloqu D.İston bihevioreizmin təkamülünə həsr edilmiş məqaləsində göstərir ki
- bu və ya digər konkret nəticə, yaxud təkliflər deyil, dövlət idarəçilik nəzəriyyəsini “dəqiq” elmə çevirməkdir
 - ✓ psixoloji bihevioreizmin mə-nası elmi-tədqiqatlardan bütün subyektiv amilləri: məqsədləri, niy-yətləri, istəkləri, ideyaları istisna etməkdir
 - insanların istehsalın artırılmasında motivlərinin tədqiqinə əsaslanmışdır
 - hamısı

- insan əməllərinin səbəbləri, əsasən iqtisadi tələbatlar yox («klassiklərin» hesab etdiyi kimi), yaradıcılıq imkan-larını real-laş-dır-mağa imkan verən sosial xudbin səbəblərdir ki, bunlar da yalnız qis-mən və dolayı olaraq pulun köməyi ilə ödənilə bilər
127. ABŞ-da ötən əsrin 50-ci illərində inzibati-dövlət idarəçilik nəzə-riyyəsində yeni istiqamət davranışlı yanaşmanın metodoloji əhəmiyyəti –
- yeni təkliflər konkret nəticələr əldə etmək üçün konsepsiyalar hazırlamaqdır
 - √ bu və ya digər konkret nəticə, yaxud təkliflər deyil, dövlət idarəçilik nəzəriyyəsini “dəqiq” elmə çevirməkdir
 - peşə yüksəlişi, ixtisasların artırılmasına istiqamətlənmiş tədqiqat yollarıdır
 - inzibati-dövlət idarəçiliyi özünün nəticələrində heç vaxt bitərəf elm olmamış və ona görə də tədqiqat sərəhədlərini anlamaq üçün onun əsasında olan dəyər meyar-larını aydın təsəvvür etməkdir
 - insanların istehsalın artırılmasında motivlərinin tədqiqinə əsaslanmaqdır
128. ABŞ-da ötən əsrin 50-ci illərində inzibati-dövlət idarəçilik nəzə-riyyəsində yeni istiqamət
- paketli yanaşma
 - √ davranışlı yanaşma
 - proqram məqsədli
 - heç biri
 - inteqral yanaşma
129. İnsani münasibətlər uğrunda hərəkət nümayəndəsi olan A.Maslounun kon-sepsiyasına görə
- psixoloji biheviörizmin mə-nası elmi-tədqiqatlardan bütün subyektiv amilləri: məqsədləri, niy-yətləri, istəkləri, ideyaları istisna etməkdir
 - √ insan əməllərinin səbəbləri, əsasən iqtisadi tələbatlar yox («klassiklərin» hesab etdiyi kimi), yaradıcılıq imkan-larını real-laş-dır-mağa imkan verən sosial xudbin səbəblərdir ki, bunlar da yalnız qis-mən və dolayı olaraq pulun köməyi ilə ödənilə bilər
 - Yalnız siyasi həyatın, siyasi və dövlət idarə-rətmə təcrübəsinin ümumiləşdirilməsi əsasında nəzəri fikir məhsuldar inkişaf edə bilər
 - heç biri
 - elmi-texniki inqilab şərai-tində «elmi meyarların və elmi biliklərin» təcrübəvi siyasətə, dövlət idarəçiliyi sferasına geniş müdaxiləsi baş verir
130. Hansı alim elmi idarəetməni “insanlardan istifadə etməklə nəyəsə çatma qabiliyyəti kimi izah etmişdir”
- Elton Meyo
 - √ Follət
 - Abraham Maslou
 - L.Uayt
 - Fris Rotlisberger
131. Professor L.Uaytın aşağıdakılardan hansı əsaslı nəzəri işidir
- biznesdə idarəetmənin təşkili
 - √ «Dövlət idarəçiliyi elminə giriş»
 - «biznes idarəçilik elminin problemləri»
 - insani münasibətlər məktəbi
 - «elmi meyarlar və elmi biliklər»
132. “Elmi-texniki inqilab şərai-tində «elmi meyarların və elmi biliklərin» təcrübəvi siyasətə, dövlət idarəçiliyi sferasına geniş müdaxiləsi baş verir” fikri kimə məxsusdur
- J.Drijek
 - √ P.Leyn
 - Y.Meen
 - L.Uayt
 - heç biri
133. Siyasi elmlərdə empirizm problemi haqında P.Leyn hesab edir ki
- √ elmi-texniki inqilab şərai-tində «elmi meyarların və elmi biliklərin» təcrübəvi siyasətə, dövlət idarəçiliyi sferasına geniş müdaxiləsi baş verir

- inzibati-dövlət idarəçiliyində vasitələrin istifadəsinin optimallaşdırılması qoyulmuş məqsədlərə minimal məsrəflərlə, maksimal səmərəliliklə əldə olun-masına istiqamətləndirilməlidir
- elmi-tədqiqatlarda istənilən tərəqqi elmin empirik problemlərdəki təsadüfün öhdəsindən gəlməyin get-dikcə artan bacarığı kimi xarakterizə oluna bilər
- Siyasi elmlər üçün ən yaxşı strategiya mak-simal dərəcədə qəti empirik olmaqdır
- yalnız siyasi həyatın, siyasi və dövlət idarə-rəetmə təcrübəsinin ümumiləşdirilməsi əsasında nəzəri fikir məhsuldar inkişaf edə bilər

134. Siyasi nəzəriyyədə empirizmin üstünlükləri haqda J.Qannelin ideyaları ilə aşağıdakılardan hansı tanınmış politoloq tam razıdır

- heç biri
- P.Leyn
- L.Uayt
- ✓ Y.Meen
- J.Drijek

135. “Yalnız siyasi həyatın, siyasi və dövlət idarə-rəetmə təcrübəsinin ümumiləşdirilməsi əsasında nəzəri fikir məhsuldar inkişaf edə bilər” fikri kimə məxsusdur

- P.Leyn
- L.Uayt
- Y.Meen
- J.Drijek
- ✓ J.Qannel

136. Siyasi nəzəriyyədə empirizmin üstünlükləri haqda Oreqon Universitetinin professoru J.Qannel hesab edir ki

- elmi-tədqiqatlarda istənilən tərəqqi elmin empirik problemlərdəki təsadüfün öhdəsindən gəlməyin get-dikcə artan bacarığı kimi xarakterizə oluna bilər
- inzibati-dövlət idarəçiliyində vasitələrin istifadəsinin optimallaşdırılması qoyulmuş məqsədlərə minimal məsrəflərlə, maksimal səmərəliliklə əldə olun-masına istiqamətləndirilməlidir
- elmi-texniki inqilab şərai-tində «elmi meyarların və elmi biliklərin» təcrübəvi siyasətə, dövlət idarəçiliyi sferasına geniş müdaxiləsi baş verir
- ✓ yalnız siyasi həyatın, siyasi və dövlət idarə-rəetmə təcrübəsinin ümumiləşdirilməsi əsasında nəzəri fikir məhsuldar inkişaf edə bilər
- Siyasi elmlər üçün ən yaxşı strategiya mak-simal dərəcədə qəti empirik olmaqdır

137. “Elmi-tədqiqatlarda istənilən tərəqqi elmin empirik problemlərdəki təsadüfün öhdəsindən gəlməyin get-dikcə artan bacarığı kimi xarakterizə oluna bilər” fikri kimə məxsusdur

- J.Qannel
- ✓ J.Drijek
- P.Leyn
- L.Uayt
- Y.Meen

138. Siyasi nəzəriyyədə empirizmin üstünlükləri haqda Oreqon Universitetinin professoru J.Drijek qeyd edir ki

- yalnız siyasi həyatın, siyasi və dövlət idarə-rəetmə təcrübəsinin ümumiləşdirilməsi əsasında nəzəri fikir məhsuldar inkişaf edə bilər
- ✓ elmi-tədqiqatlarda istənilən tərəqqi elmin empirik problemlərdəki təsadüfün öhdəsindən gəlməyin get-dikcə artan bacarığı kimi xarakterizə oluna bilər
- elmi-texniki inqilab şərai-tində «elmi meyarların və elmi biliklərin» təcrübəvi siyasətə, dövlət idarəçiliyi sferasına geniş müdaxiləsi baş verir
- inzibati-dövlət idarəçiliyində vasitələrin istifadəsinin optimallaşdırılması qoyulmuş məqsədlərə minimal məsrəflərlə, maksimal səmərəliliklə əldə olun-masına istiqamətləndirilməlidir
- siyasi elmlər üçün ən yaxşı strategiya mak-simal dərəcədə qəti empirik olmaqdır

139. Müəssisə, idarə və təşkilatların müraciətlərinə baxmaq bələdiyyə qulluqçularının aiddir

- hüquqlarına
- ✓ vəzifələrinə
- köməkçi fəaliyyətinə
- bələdiyyə qulluqçusunun belə bir fəaliyyəti yoxdur
- əsas fəaliyyətlərinə

140. Bələdiyyə qulluqçusunun əmək haqqı necə müəyyənləşdirilir?
- Baş nazirin əmrinə əsasən
 - √ Bələdiyyələrin büdcəsi hesabına
 - Bələdiyyə sədrinin əmrinə əsasən
 - Dövlət büdcəsi hesabına
 - İcra hakiminin əmrinə əsasən
141. Bələdiyyə qulluqçusunun vəzifəsinin qeyd olunduğu variantı seçin:
- Öz azadlıqlarının müdafiəsini təmin etmək
 - Yaratdıqları həmkarlar ittifaqını təmsil etmək
 - √ Əmək intizamına riayət etmək
 - Öz hüquqlarının təminatını tələb etmək
 - Hüquqlarının təminatını tələb etmək
142. Bələdiyyə qulluqçularının vəzifələrinə aid olan variantı qeyd edin:
- Bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək
 - √ Öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına əməl etmək
 - Öz hüquqlarının təminatını tələb etmək
 - Öz azadlıqlarının müdafiəsini təmin etmək
 - Yaratdıqları həmkarlar ittifaqını təmsil etmək
143. Aşağıdakılardan hansı variant bələdiyyə qulluqçularının vəzifələrinə aiddir?
- Həmkarlar ittifaqı yaratmaq
 - √ Əmək və icra intizamına riayət etmək
 - Öz hüquqlarının təminatını tələb etmək
 - Öz azadlıqlarının müdafiəsini təmin etmək
 - Yaratdıqları həmkarlar ittifaqını təmsil etmək
144. Bələdiyyə qulluqçularının hüquqlarına aid olan variantı qeyd edin:
- Həmkarlar ittifaqı yaratmaq
 - √ Bütün cavablar düzgündür
 - Öz hüquqlarının təminatını tələb etmək
 - Öz azadlıqlarının müdafiəsini təmin etmək
 - Yaratdıqları həmkarlar ittifaqını təmsil etmək
145. Aşağıdakılardan hansı bələdiyyə qulluqçularının hüquqlarına aid deyil?
- Əlavə təhsil almaq
 - √ Bələdiyyə sədrini təyin etmək
 - Öz hüquqlarının təminatını tələb etmək
 - Öz azadlıqlarının müdafiəsini təmin etmək
 - Bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək
146. Qeyri yaşayış sahəsi üzrə vergilərin hesablanma nümunəsinə əsasən Bakıda 1 kv üçün neçə AZN nəzərdə tutulur? (Bakı ş., S. Vurğun küç, ev 100)
- 1 kv metr = 0.20 AZN
 - √ 1 kv metr = 0.40 AZN
 - 1 kv metr = 0.80 AZN
 - 1 kv metr = 1 AZN
 - 1 kv metr = 0.60 AZN
147. Fərdi ev üzrə vergilərin hesablanması qaydasına əsasən Bakıda 1 kv.metr üçün neçə AZN nəzərdə tutulur? (Bakı ş., S. Vurğun küç, ev 100)

- 1 kv.metr = 0.60 AZN
- √ 1 kv metr = 0.40 AZN
- 1 kv metr = 1 AZN
- 1 kv metr = 1.20 AZN
- 1 kv metr = 0.80 AZN

148. Yerli büdcənin icrasına nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

- Milli Məclis
- √ Bələdiyyələr
- Yerli icra hakimiyyəti
- Yerli icra hakimiyyətinin təşkil etdiyi komissiya tərəfindən
- Prezident Aparatı

149. Yerli büdcələrin xərclərinin istiqaməti hansı orqan tərəfindən müəyyənləşdirilir?

- Prezident
- √ Bələdiyyələr
- İcra başçısı
- Baş Nazir
- Milli Məclis

150. Qeyd olunanlardan hansı yerli büdcənin gəlirlərinə aid deyil?

- Hüquqi şəxslərin yardımları və qrantları
- √ Hüquqi şəxslərin əmlak vergisi
- Bələdiyyə mülkiyyətində olan təşkilatlardan mənfəət vergisi
- Bələdiyyə mülkiyyətində olan müəssislərdən mənfəət vergisi
- Beynəlxalq təşkilatların yardımları və qrantları

151. Aşağıdakılardan hansı yerli büdcənin gəlirlərinə aid deyil?

- Fiziki şəxslərdən torpaq vergisi
- √ Yerli əhəmiyyətli tikinti materialları üzrə əmlak vergisi
- Hüquqi şəxslərin yardımları və qrantları
- Beynəlxalq təşkilatların yardımları və qrantları
- Fiziki şəxslərin yardımları və qrantları

152. Yerli büdcə dövlət büdcəsinin tərkibinə aiddirmi?

- Bəli
- √ Xeyr
- Son 1 il ərzində büdcə kəsiri olmadıqda bəli
- Bələdiyyə sədri və üzvlərinin səs çoxluğu olduqda bəli
- Büdcə kəsiri olmadıqda bəli

153. Yerli vergi və ödənişlər habelə onların ödənilməsi üzrə güzəştlər hansı qanunla müəyyənləşdirilir?

- Azərbaycan Respublikasının Konstitusiyası
- √ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Bələdiyyə üzvünün statusu haqqında qanun
- Bələdiyyələrə seçkilərin keçirilməsi haqqında qanun
- Bələdiyyələrin maliyyə əsasları haqqında qanun

154. İngilis inzibati-dövlət idarə-etməsində sosioloji istiqamətin nümayəndəsi aşağıdakılardan biri deyil

- E.Berq
- √ D.Koul
- U.Riz

- R.Rouz
- N.Berlin

155. İngilis inzibati-dövlət idarə-etmə sosioloji istiqamətin nəhəng nümayəndəsi aşağıdakılardan hansıdır

- E.Barker
- ✓ R.Rouz
- Q.Laski
- J.Uolles
- D.Koul

156. Hansı alimin ideyaları «public administration» ingilis məktəbində XX əsrin 50-ci illərinə qədər hakim mövqedə idi

- E.Barker
- ✓ J.Uollesin
- Q.Laski
- Ç.Manning
- D.Koul

157. 1908-ci ildə ingilis psixoloqu J.Uolles siyasi elmlərdə və dövlət idarəetməsində bəyanat vermişdi

- yüksəliş haqqında
- ✓ böhran haqqında
- tarazlıq haqqında
- hamısı
- durğunluq haqqında

158. İngilis inzibati-dövlət idarə-etmə məktəbində iqtisadçılar siyasəti və dövlət idarəetməsini

- gizli işçi qüvvəsinin müəy-yən edil-mə-sin-də başlıca fikir iqtisadi artım şərtləri daxilində nəzər-dən keçirilir
- ✓ insanların maksi-mal qazanc əldə etməkdən ibarət olan dəyişməz məqsədli rəşional fəaliyyət sferası kimi nəzərdən keçirirdilər
- təşkilatı mü-va-fiq şəbəkə sisteminin formalaşmasının bir hissəsi kimi nəzərdən keçirir-lir
- heç biri
- strateji alyans (birlik) bazar və iyerarxiya üçün al-ternativ yaradaraq onların arasında tənzimləmənin aralıq forması kimi tez-tez nəzərdən keçirilir.

159. İngilis inzibati-dövlət idarə-etmə məktəbində dövlət inzibatçılığının bihevioral metod çər-çi-və--sində hansı tendensiyalar bər-qərar oldu

- texnoloji və dinamik
- ✓ sosioloji və iqtisadi
- sosioloji və mənəvi
- iqtisadi və dinamik
- mənəvi və texnoloji

160. İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsində hansı alimin rolu olmayıb

- E.Barker
- ✓ Y.Meen
- Q.Laski
- Ç.Manning
- D.Koul

161. İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsində hansı alimin rolu var

- D.Singer
- ✓ E.Barker
- P.Leyn
- L.Uayt
- Y.Meen

162. İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsi nə vaxtdan başlanmışdır

- ✓ XIX yüzilliyin so-nunda
- XVII yüzilliyin so-nunda
- XX yüzilliyin əvvəlində
- XVIII yüzilliyin so-nunda
- XVIII yüzilliyin əvvəlində

163. Amerikan məktəbində təşkilati inkişaf üzrə mütəxəssislər canlı orqanizm modeli üzrə qurulmuş inzibati-dövlət idarəetmə strukturunu aşağıdakı cizgiyə xas olduğunu fikirləşirlər:

- o, tez dəyişən sosial-siyasi mühitin tələblərinə müvafiq olaraq dövlət idarəetməsinin yeni məqsədlərinə uyğunlaşmalıdır
- ✓ hamısı
- dövlət idarəçiliyinin inkişaf edən institutlarının hər səviyyəsinin məqsədlərin qoyulmasında və qərarların qəbul edilməsində iştirakı, qulluqçulara dəyişikliklərin planlaşdırılmasına və idarə edilməsində cəlb olunduqlarını hiss etmək imkanı verir
- dövlət idarəçiliyinin inkişaf edən institutları onların üzvlərini reallaşdırmay üçün əlverişli imkanlara malik olmalıdır, dövlət qulluqçularının azad ünsiyyəti və yüksək qarşılıqlı etimadı vacibdir
- inzibati-dövlət idarəetmə institutlarının üzvləri əməkdaşlıq etməli və bütün inzibati-dövlət idarəetmə sisteminə dağıdıcı təsir göstərən dəyişikliklərin qabağını almaqla onları idarə etməlidir

164. Amerikan məktəbində təşkilati inkişaf üzrə mütəxəssislər canlı orqanizm modeli üzrə qurulmuş inzibati-dövlət idarəetmə strukturunu hesab edirlər

- yarımçıq
- ✓ ideal
- mümkünsüz
- hamısı
- qeyri-kafi

165. Amerikan məktəbində «təşkilati inkişaf» konsepsiyasının ilkin müəyyənləşməsi –

- dövlət idarəçiliyi nəzəriyyəsində diferensiasiyanın artması formatı
- ✓ sosial mühit dəyişikliklərinin sürətinin artması və onların xarakterinin mürəkkəbləşməsi iddiası olduğunu demək olar
- proqram rəhbərinin bütün plan və sərəncamverici sənədlərini təsdiq etmə və razılaşdırma hüququ olmalıdır
- heç biri
- inteqral strukturlarda kənar mütəxəssislərin iştirak etmək imkanı labüddür

166. Dövlət inzibətçiliyinin amerikan məktəbində «funksionalizm» termini göstərir

- predmeti
- ✓ əhəmiyyəti
- ideyanı
- universallığı
- faydalılığı

167. Amerikan politoloqu P.Merton funksional yanaşmanın universal postulatına aid olmayanı seçin:
sistemin funksional bütövlüyü
universal funksionalizm
funksional zərurət
inteqrasiya sisteminin funksionallığı
sağlam və həyatqabiliyyətli klasterlərdəki formalar

- 2, 3
- ✓ 4, 5
- 2, 4
- 1, 3
- 1, 3

168. Amerikan politoloqu P.Merton funksional yanaşmanın hansı universal postulatını təqdim etmişdi:
sistemin funksional bütövlüyü
universal funksionalizm
funksional zərurət
inteqrasiya sisteminin funksionallığı
sağlam və həyatqabiliyyətli klasterlərdəki formalar

- 2, 3, 4
- √ 1, 2, 3
- 2, 4, 5
- 1, 3, 4
- 1, 3, 5

169. Funksional yanaş-manın universal postulatını təqdim etmişdi politoloq kimdir

- D.Singer
- √ P.Merton
- P.Leyn
- L.Uayt
- Y.Meen

170. Tanınmış amerikan politoloqu P.Merton funksional yanaş-manın neçə universal postulatını təqdim etmişdi

- 2.0
- √ 3.0
- 5.0
- 6.0
- 4.0

171. Heyətin bölgüsü prosesi nəzərdə tutur

- məqsədlərdə və məqsədlərin qarşılıqlı əlaqəsində cəmlənməni
- √ dövlət qulluqçularının tədrisi, seçilməsi və təyin olunmasını
- bələdiyyə mülkiyyət obyektlərinin özəl müəssisələrə icarəyə verilməsini
- müasir motivasiya sistemli maddi və mənəvi stimullaşdırma linglərinin bir-birini tamamlaması və əlaqəli istifadəsi ilə keyfiyyətli yerinə yetirilən işin mükafatlandırılmasını nəzərdə tutur
- fərdi sahibkarlığa köməyi, yeni yaradılmış müəssisələrə torpaq sahəsinin ayrılmasını

172. İdarəetmə prosesində heyətin bölgüsü –

- pul və ha-kimiyyətdir
- √ vasitələrdən istifadə etmək üçün qaydaların müəyyən edilməsi və insanlara bir mövqedən digərinə keçməyə imkan verən sistemlərin işlənilib hazırlanmasını nəzərdə tutan prosesdir
- sağlam və həyatqabiliyyətli klasterlərdəki formaların ilkin kritik sayı klasterlərin güclənmə prosesidir
- hamısı
- inflyasiya məcmu tələbin məcmu təklifdən artıq olması nəticəsində qiymətlərin ümumi səviyyəsinin artması prosesidir

173. İdarəetmə prosesində aşağıdakılardan hansı vasitə kimi nəzərdə tutulur

- heyət və mükafatlandırma
- √ nəqliyyat, mənzil, maddi nemətlər
- heyət, mənzil
- mükafatlandırma, nəqliyyat
- heyət, maddi nemətlər

174. T.Parsonsa görə dövlət inzibətçiliğində struktur-funksional təhlil hansı prinsiplə əlaqədardır

- maliyyə və inteqrasiya
- √ bölgü və inteqrasiya
- mülkiyyət və maliyyə
- inteqrasiya və mülkiyyət
- mülkiyyət və bölgü

175. Ötən əsrin 50-ci illərinin ortalarında inzibati-dövlət idarəçiliyi nəzəriyyəsində hansı metod populyar oldu

- yüzdəbirlər metodu

- iqtisadi tənzimləmə metodu
- sıfır məbləği ilə oynama metodu
- ✓ struktur-funksional
- vergi mənbəyinin paylanması

176. Riyazi statistikanın müxtəlif bölmələri, faktorlu təhlil, imitasiya modellərinin müxtəlif növləri, abstrakt modellər, oyunlar nəzəriyyəsi – bütün bunlar hansı istiqamətin əsas metodiki vasitələridir

- paketli yanaşmasının
- ✓ modernist istiqamətin
- dualizm nəzəriyyəsinin
- davranışlı yanaşmasının
- integral yanaşmasının

177. Modernist istiqamətin əsas metodiki vasitəsi - -

- oyunlar nəzəriyyəsi
- ✓ hamısı
- imitasiya modellərinin müxtəlif növləri
- faktorlu təhlil
- abstrakt modellər

178. «Təkcə bihevioral hadisələrini əhatə edən nəzəriyyə mümkün-süzdür, institusional hadisələrə diqqət yetirmək vacibdir ki, bunun da altında mən struktur, mədəniyyəti və münasibətləri nəzərdə tutu-ram» fikri hansı alimə məxsusdur

- J.Qannel
- ✓ D.Singer
- P.Leyn
- L.Uayt
- Y.Meen

179. Hansı istiqamətin nümayəndələri “bihe-viorizm ideyalarını tamamilə inkar etmədən onlar, eyni zamanda bu metodun izafi cəhətlərini və çatışmazlıqlarını dəf etməyə can atırlar”

- paketli yanaşmasının nümayəndələri
- ✓ Modernist istiqamətin nümayəndələri
- dualizm nəzəriyyəsinin nümayəndələri
- davranışlı yanaşmasının nümayəndələri
- integral yanaşmasının nümayəndələri

180. İdarəetmə prosesində bölgüyə məruz qalır

- «mülk» və «kompensasiyalar»
- ✓ «vasitə», «heyət» və «müka-fatlar»
- ancaq «hakimiyyət»
- «hakimiyyət» və «kompensasiyalar»
- ancaq «kompensasiyalar»

181. Modernistlər öz metodlarını adlan-dırırlar

- şəffaf elm
- ✓ həqiqi elm
- struktur nəzəriyyəsi
- texnoloji elm
- fantastik elm

182. «Təkcə bihevioral hadisələrini əhatə edən nəzəriyyə mümkün-süzdür, institusional hadisələrə diqqət yetirmək vacibdir ki, bunun da altında mən struktur, mədəniyyəti və münasibətləri nəzərdə tutu-ram» fikri kimə məxsusdur

- J.Qannel
- ✓ D.Singer

- P.Leyn
- L.Uayt
- Y.Meen

183. Modernizmin görkəmli nümayəndələrindən biri aşağıdakılardan hansıdır

- J.Qannel
- √ D.Singer
- P.Leyn
- L.Uayt
- Y.Meen

184. Postbihevizmin əsas ideyalarını özünün «Siyasi sis-tem» kitabında izah etmiş alim aşağıdakılardan hansıdır

- J.Qannel
- √ D.İston
- P.Leyn
- L.Uayt
- Y.Meen

185. Postbihevizmlərin fikrincə, inzibati-dövlət idarəçiliyi nəzə-riyyəsi-nin əsas vəzifəsi

- inzibati-dövlət institutlarının öyrənilməsinə yönəltməyi təklif edirlər irəli sürmək
- √ idarəçilik prosesini təsvir və təhlil etməkdən çox, onu daha geniş mənada – aktual sosial-siyasi dəyərlər nöqtəyi-nəzərindən şərh etməkdən ibarətdir
- funksional nəzarətin həyata keçirilməsi
- heç biri
- funksional faydalılığın tətbiq edilməsi

186. İkinci Dünya müharibəsindən sonra dövlət inzi-batçılığında yeni tendensiyaların yaranmasına -

- ancaq «struktur funksionalizm» gətirib çıxartdı
- ancaq «qlobal problemlərə» gətirib çıxartdı
- ancaq «postbi-hevio-rizm» gətirib çıxartdı
- √ «postbi-hevio-rizm», «modernizm» və «struktur funksionalizm» gətirib çıxartdı
- ancaq «modernizm» gətirib çıxartdı

187. Qulluqçunun əməkdən məmnunluğuna mane olan amilləri F.Hersberq nə ilə əlaqələndirirdi

- nailiyyətlərin tanın-ması ilə
- √ təşkilatdakı sosial-psixoloji ab-hava ilə
- peşə yüksəlişi ilə
- heç biri
- xidməti yüksəliş ilə

188. Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri araşdırarkən, F.Hersberqin əməkdən məmnunluğa kömək edən qrupuna aid deyildir

- xidməti yüksəliş
- əmək prosesi
- √ sosial status
- məsuliyyət dərəcəsi
- nailiyyətlərin tanın-ması

189. Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri araşdırarkən F.Hers-berq əməkdən məmnunluğa kömək edən qrupa aid etmişdir

- nailiyyətlərin tanın-ması
- √ hamısı
- məsuliyyət dərəcəsi

- xidməti yüksəliş
- əmək prosesi

190. Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri F.Hers-berq neçə qrupa bölmüşdü

- 3.0
- √ 2.0
- 5.0
- 6.0
- 4.0

191. F.Hersberqin idarəetmə konsepsiyası əsaslanır

- kvazi-kollektiv mülkiyyət sistemi kimi korporativ formaya
- √ idarəetmə prosesində insanların davranış motivlərinin tədqiqinə
- müxtəlif tipli şəhər və kənd yaşayış mən-tə-qə-lə-rinin funksional xüsusiyyətlərinin formalarına
- heç biri
- insanın həyat tsiklinin mərhələlərində və onun cəmiyyətdə yerinin təhlilinə

192. D.Makqreqorinin “Y” nəzəriyyəsinə aid olan cəhəti hansı variantda göstərilmişdir

- məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
- √ idarəetmənin dinamik stra-tegiyası
- məmurun fəallığı insanın təbiətinə görə məhduddur
- təşkilatın qeyri-səmərəli işi idarəolunmanı şərtləndirən insanların təbiətindən irəli gəlir
- tam şəxsi nəzarət

193. D.Makqreqorinin “Y” nəzəriyyəsinə aid olmayan cəhəti hansı variantda göstərilmişdir

- idarəetmənin dinamik stra-tegiyası
- √ məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
- məmurun selektiv şəkildə adap-tasiya olunma tələbatı vardır
- təşkilatda məmurun fəallığı rəhbərlərin idarəçilik qabiliyyəti ilə məhdudlaşır
- məmurun bacarıqlarının tək--milləşdirilməsi mümkündür

194. D.Makqreqorinin “X” nəzəriyyəsinə aid olan cəhəti hansı variantda göstərilmişdir

- idarəetmənin dinamik stra-tegiyası
- √ məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
- məmurun selektiv şəkildə adap-tasiya olunma tələbatı vardır
- təşkilatda məmurun fəallığı rəhbərlərin idarəçilik qabiliyyəti ilə məhdudlaşır
- məmurun bacarıqlarının tək--milləşdirilməsi mümkündür

195. D.Makqreqorinin “X” nəzəriyyəsinə aid olmayan cəhəti hansı variantda göstərilmişdir

- məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
- √ idarəetmənin dinamik stra-tegiyası
- məmurun fəallığı insanın təbiətinə görə məhduddur
- təşkilatın qeyri-səmərəli işi idarəolunmanı şərtləndirən insanların təbiətindən irəli gəlir
- tam şəxsi nəzarət

196. Davranış yanaşması çərçivəsində D.Makqreqori Y nəzəriyyəsinə aşağıdakı müddələrdən hansı uyğun gəlir

- normal, yəni ortabab insan, təbiətə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçırmağa can atır
- √ təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur
- ortabab insan məsuliyyətdən qorxduğuna görə ona rəhbərlik edilməsinə üstünlük verir, nisbətən şöhrətpərəst deyil və hər şeydən çox özünün təhlükəsizliyini güdür
- heç biri
- əməyə qarşı biganəlik səbəbindən ortabab insanı işləməyə məc-bur etmək, nəzarət etmək, istiqamətləndirmək və ya cəza ilə qor-xut-maq lazımdır ki, təşkilatın məqsədlərinə çatmaq üçün o, gərgin işləsin

197. Davranış yanaşması çərçivəsində D.Makqreqori Y nəzəriyyəsinə aşağıdakı müddəalardan hansı uyğun gəlir
- oyunda, yaxud istirahətdə olduğu kimi əmək prosesində də fiziki və əqli məsrəflər təbii haldır
 - ✓ normal, yəni ortabab insan, təbiətə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçırmağa can atır
 - ortabab qulluqçu müvafiq hazırlığı olduqda və müvafiq şəraitdə, nəinki öz üzərinə məsuliyyət götürür, həm də ona can atır
 - təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur
 - qulluqçunun onun qarşısına qoyulmuş məqsədlərə nail olması üçün etdiyi səylər onların həyata keçirilməsinə görə gözlənilən mükafata münasibdir
198. Davranış yanaşması çərçivəsində D.Makqreqori X nəzəriyyəsinə aşağıdakı müddəalardan hansı uyğun gəlir
- oyunda, yaxud istirahətdə olduğu kimi əmək prosesində də fiziki və əqli məsrəflər təbii haldır
 - ✓ normal, yəni ortabab insan, təbiətə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçırmağa can atır
 - ortabab qulluqçu müvafiq hazırlığı olduqda və müvafiq şəraitdə, nəinki öz üzərinə məsuliyyət götürür, həm də ona can atır
 - təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur
 - qulluqçunun onun qarşısına qoyulmuş məqsədlərə nail olması üçün etdiyi səylər onların həyata keçirilməsinə görə gözlənilən mükafata münasibdir
199. Davranış yanaşması çərçivəsində F.Hersberq hansidarətmə konsepsiyasını tərtib etmişdir
- X və Y nəzəriyyəsi
 - ✓ motivasiyalı gigiyena nəzəriyyəsi
 - "Dualizm" nəzəriyyəsi
 - heç biri
 - abstrakt nəzəriyyə
200. Davranış yanaşması çərçivəsində işləmiş maraqlı idarətmə konsepsiyası olan motivasiyalı gigiyena nəzəriyyəsi hansı alim tərəfindən tərtib olunmuşdur
- D.Makqreqori
 - ✓ F.Hersberq
 - D.Trumen
 - D.İston
 - P.Dalin
201. Fransız inzibati-dövlət idarəetməsində M.Prelonun fikrincə instituta gəldikdə isə o, ümumi hüquqi şəkllə salınmış və müəyyən quruluşda olan insan kollektivi yox, sadə hüquq normaları sistemidir
- orqanizm
 - heç biri
 - haki-miy-yət
 - ✓ cisim
 - siyasət
202. Fransız inzibati-dövlət idarəetməsində M.Prelonun fikrincə insitut bir ideologiyaya və ya ümumi tələbatlara görə birləşmiş, nüfuza və təsbit edilmiş qaydalara tabe olunmuş insan kollektividir
- cisim
 - heç biri
 - haki-miy-yət
 - ✓ orqanizm
 - siyasət
203. İnzibati - dövlət idarəetməsinin Fransız məktəbinin hansıfilosofu «orqanizm - institut» və «cisim - institut»u fərq-lən-dirir
- F.Teylorun
 - Fayolun
 - Q.Fordun
 - Q.Emersonun
 - ✓ M.Prelo

204. «Təkcə hüquqla rəqlamentlənən dövlət institutlarını deyil, həm də başlıca olaraq onun tərəfindən tamamilə, yaxud qismən nəzərə alınmayan, hüquq-dan-kənar mövcud olan institutlarını öyrənməyə başladılar». Bu fikr inzibati-dövlət idarəçiliyinin fransız məktəbinin hansı nümayəndəsinə məxsusdur
- F.Teylorun
 - Fayolun
 - Q.Fordun
 - Q.Emersonun
 - ✓ M.Duverje
205. İnzibati - dövlət idarəetmə nəzəri-yəsinin təka-mülünün ilk iki mərhələsində Fransada daha çox inkişaf etmişdir
- motivasiyalı gigiyena nəzəriyyəsi
 - klaster nəzəriyyəsi
 - «Dualizm» nəzəriyyəsi
 - ✓ institusionalizm nəzəri-yə-si
 - abstrakt nəzəriyyə
206. Fayolun ideyaları çox sahədə hansı məktəbin nümayəndələrinin (F.Teylorun, Q.Emersonun, Q.Fordun) nəzə-riyyələri ilə oxşar olub «elmi menecment» məktəbinin «qızıl fondunu» təşkil edir
- ✓ amerikan menec-ment klassiklərinin
 - heç biri
 - Böyük Britaniyada inzibati-dövlət idarəçiliyi klassiklərinin
 - Almaniya da inzibati-dövlət idarəçiliyi klassiklərinin
 - İsveç menec-ment klassiklərinin
207. A.Fayolun idarəetmənin ümumi prinsipinlərindən düzgün olanını seçin
- referendum
 - ideal
 - müxtəliflik
 - ✓ ədalət
 - seçki
208. A.Fayolun idarəetmənin ümumi prinsipinlərindən düzgün olmayanını seçin
- heyətin tərkibinin sabitliyi
 - ədalət
 - təşəbbüs
 - korporativ ruh
 - ✓ seçki
209. A.Fayolun idarəetmənin “Korporativ ruh” prinsipinə aid olan cəhət hansıdır
- ✓ təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozma-yaraq hər kəsin əməyini mükafatlandırın
 - hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
 - planların təklifi və həyata keçirilmə azadlığı
 - kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
 - heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nə-ticəsidir
210. A.Fayolun idarəetmənin “Təşəbbüs” prinsipinə aid olan cəhət hansıdır
- təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozma-yaraq hər kəsin əməyini mükafatlandırın
 - ✓ planların təklifi və həyata keçirilmə azadlığı
 - heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nə-ticəsidir
 - kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir

- hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində

211. A.Fayolun idarəetmənin “Heyətin tərkibinin sabitliyi” prinsipinə aid olan cəhət hansıdır

- təşkilatın gücü ondadır ki, hamının baca-rığından istifadə etsin, münasibətlərin harmoniyasını pozma-yaraq hər kəsin əməyini mükafatlandırın
- √ kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək la-zımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nə-ticəsidir
- planların təklifi və həyata keçirilmə azadlığı
- hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində

212. A.Fayolun idarəetmənin “Ədalət” prinsipinə aid olan cəhət hansıdır

- təşkilatın gücü ondadır ki, hamının baca-rığından istifadə etsin, münasibətlərin harmoniyasını pozma-yaraq hər kəsin əməyini mükafatlandırın
- √ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək la-zımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nə-ticəsidir
- kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- planların təklifi və həyata keçirilmə azadlığı
- hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində

213. A.Fayolun idarəetmənin “Nizam” prinsipinə aid olan cəhət hansıdır

- təşkilatın gücü ondadır ki, hamının baca-rığından istifadə etsin, münasibətlərin harmoniyasını pozma-yaraq hər kəsin əməyini mükafatlandırın
- √ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- planların təklifi və həyata keçirilmə azadlığı
- heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək la-zımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nə-ticəsidir

214. A.Fayolun idarəetmənin “İyerarxiya (skalyar zəncir)” prinsipinə aid olan cəhət hansıdır

- hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- √ yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
- kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- planların təklifi və həyata keçirilmə azadlığı
- heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək la-zımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nə-ticəsidir

215. A.Fayolun idarəetmənin “Mərkəzləşmə” prinsipinə aid olan cəhət hansıdır

- hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- √ rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
- kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
- heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək la-zımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nə-ticəsidir

216. A.Fayolun idarəetmənin “Heyətin mükafatlandırılması” prinsipinə aid olan cəhət hansıdır

- hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- √ ədalətli olmalı və imkan da-xilində heyəti və müəssisəni, işgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək
- rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
- yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
- heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək la-zımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nə-ticəsidir

217. A.Fayolun idarəetmənin “Xüsusi maraqların ümumilərə tabeçiliyi” prinsipinə aid olan cəhət hansıdır

- hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- ✓ təşkilatda qulluq-çu-nun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
- rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
- yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
- ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək

218. A.Fayolun idarəetmənin “Rəhbərliyin vahidliyi” prinsipinə aid olan cəhət hansıdır

- təşkilatda qulluq-çu-nun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
- ✓ eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
- rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
- yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
- ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək

219. A.Fayolun idarəetmənin “Sərəncam və əmrin vahidliyi” prinsipinə aid olan cəhət hansıdır

- təşkilatda qulluq-çu-nun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
- ✓ qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
- rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
- eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
- ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək

220. A.Fayolun idarəetmənin “İntizam” prinsipinə aid olan cəhət hansıdır

- qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
- təşkilatda qulluq-çu-nun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
- ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək
- ✓ itaət, səy, fəaliyyət, özünü aparmaq tərzini, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılışmaya uyğun göstərilən zəhri hörmət nişanələri
- eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram

221. A.Fayolun idarəetmənin “Hakimiyyət” prinsipinə aid olan cəhət hansıdır

- təşkilatda qulluq-çu-nun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
- ✓ sərəncamlar vermək hüququ və onlara tabe olmağa məcbur edən qüvvə
- qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
- eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
- itaət, səy, fəaliyyət, özünü aparmaq tərzini, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılışmaya uyğun göstərilən zəhri hörmət nişanələri

222. A.Fayolun idarəetmənin “Əmək bölgüsü” prinsipinə aid olan cəhət hansıdır

- sərəncamlar vermək hüququ və onlara tabe olmağa məcbur edən qüvvə
- ✓ diqqətin və hərəkətin yönəldilməli olduğu obyektlərin sayının ixtisara salınmasına imkan verir ki, bu da eyni şeylərin göstərilməsi ilə istehsalın kəmiyyət və keyfiyyətinin qaldırılma-sına kömək edir
- qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
- eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
- itaət, səy, fəaliyyət, özünü aparmaq tərzini, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılışmaya uyğun göstərilən zəhri hörmət nişanələri

223. A.Fayolun idarəetmənin neçə ümumi prinsipini ifadə etmişdir

- 10.0
- ✓ 14.0
- 9.0
- 12.0
- 8.0

224. Fayola görə istənilən təşkilatın idarə edilməsində başlıca təyinedici funksiya hansıdır

- texniki
- ✓ inzibati
- maliyyə
- sığorta
- kom-mersiya

225. Fayola görə istənilən təşkilatın idarə edilməsi altı əsas funksiya qrupundan ibarətdir. Bu əsas qrupa daxil olmayanı göstərin

- texniki
- ✓ seçki
- maliyyə
- inzibati
- kom-mersiya

226. Fayola görə istənilən təşkilatın idarə edilməsi aşağıdakı əsas funksiya qrupundan ibarətdir

- texniki
- ✓ hamısı
- maliyyə
- inzibati
- kom-mersiya

227. A.Fayol elmi idarəetməyə klassik tərif vermişdi –

- təsərrüfatçılığın yeni modelini yaratmağa və ekoloji istiqamətə yönəlmiş metodların geniş yayılmasına imkan verən idarəetmə deməkdir
- ✓ idarəetmə qabaqcadan görmək, təşkil etmək, sərəncam vermək, koordinasiya etmək və nəzarət etməkdir
- informasiyanın işlənməsinin müasirliyinin təmin edilməsində mü-hüm tədbirlərin həyata keçirilməsində idarəetmə deməkdir
- hamısı
- iqtisadiyyatın struktur cəhətdən yenidən qu-rul--masının ardıcıl həyata keçirilməsi, əlverişli sahibkarlıq və in-vestisiya mühitinin yaradılması deməkdir

228. Fransız inzibati-dövlət idarəetməsində “İnzibatçılıq nəzə-riy-yəsi”nin yaradıcısı hansıdır

- F.Teylor
- ✓ Anri Fayol
- B.Barri
- D.Keveney
- M.Prelo

229. A.Fayolun «Ümumi və sənaye idarəetməsi» kitabında şərh etdiyi nəzəriyyəsinin adı nədir

- korrelyativ və pro-por-sio-nallıq nəzəriyyəsi
- ✓ inzibatçılıq nəzə-riy-yəsi
- ictimai təsərrüfat nəzəriyyəsi
- dövlətçilik nəzəriyyəsi
- milli iqtisadi planlaşdırma nəzəriyyəsi

230. Fransada ədalətli olaraq inzibati-dövlət idarəçiliyi nəzəriyyəsinə klassi-ki hesab edirlər –

- F.Teylor
- D.Keveney

- B.Barri
 - √ Anri Fayol
 - M.Prelo
- 231.** Fransız inzibati-dövlət idarəetməsində, əsərlərində institut anlayışını xülasə edən və bununla inzibati-dövlət idarəetməsinə institusional yanaşmanın əsasını qoymuş alimlər hansılardır
- D.Keveney və B.Barri
 - √ L.Dyu-qi və M.Oriu
 - F.Teylor və Anri Fayol
 - M.Prelo və F.Teylor
 - Anri Fayol və B.Barri
- 232.** Fransız inzibati-dövlət idarəetməsində A.Esmenin müəllifi olduğu konstitusiya hüququ normaları, ölkədə dövlət idarəetməsi haqqında yazdığı monoqrafiyanın adı nədir
- müasir dövlət inzibatçılığı
 - √ konstitusiya hüququnun elementləri
 - idarəetmənin sinergetik fəlsəfəsi yeni dialoq naminə
 - heç biri
 - Fransa mülki qulluğu
- 233.** Fransız inzibati-dövlət idarəetməsində “konstitusiya hüququnun elementləri” monoqrafiyasının müəllifi kimdir
- Çörçil
 - M.Oukşott
 - B.Barri
 - √ A.Esmenin
 - D.Keveney
- 234.** Fransız inzibati-dövlət idarəetməsində XXI-cu əsrin sonunda konstitusiya hüququ normaları, ölkədə dövlət idarəetməsinin daha geniş şəklini təqdim etdirmiş monoqrafiya hansıdır -
- müasir dövlət inzibatçılığı
 - √ konstitusiya hüququnun elementləri
 - idarəetmənin sinergetik fəlsəfəsi yeni dialoq naminə
 - heç biri
 - Fransa mülki qulluğu
- 235.** Təşkilati kibernetikanın mərkəzi anlayışı olan “balanslı sistem” anlayışını elmə kim daxil etmişdir
- M.Oukşott
 - √ S.Bier
 - Çörçil
 - D.Keveney
 - B.Barri
- 236.** S.Bier təşkilati kibernetikanın mərkəzi anlayışı olan hansı anlayışını daxil etdi
- dayanıqlı inkişaf
 - √ balanslı sistem
 - şəbəkə sistem
 - sosial sistem
 - təminatçı sistem
- 237.** İngilis inzibati-dövlət idarəçiliyində hansı istiqamət bizim hissiyatımızın duya biləcəyi gizli və müşahidə edil-mə-yən mexanizmlərin təsiri ilə yaranan fenomenləri izah etməyə çalışır
- realizm
 - √ struk-turalizm
 - ideyalizm

- dualizm
- fanatizm

238. İngilis idarəçiliyi sistemində təşkilati kibernetika istiqaməti yaranmışdır

- problemlə idarəetmə situasiyalarının həll edilməsinə mühəndis metodologiyasının tətbiqinin uğursuz cəhdi kimi
- ✓ ifrat me-xa-nik-liyi ilə seçilən idarəetmə kibernetikasına əks kimi
- iqtisadi inteqrasiya tərkibinə daxil olan iqtisadi subyektlər arasında qarşılıqlı münasibətləri zamanı
- sahibkarlığın etik aspektlərinə diqqətsizlik ucbatından
- zərurəti ilə əlaqədar dövlət inzibati-idarə-etmə orqanlarında struktur dəyişiklikləri prosesi nəticəsində

239. Təş-ki-lati kibernetikanın sosial-fəlsəfi paradigması –

- realizmdir
- ✓ strukturalizmdir
- ideyalizmdir
- dualizmdir
- fanatizmdir

240. «Yumşaq təfəkkür» sistemi –

- zərurəti ilə əlaqədar dövlət inzibati-idarə-etmə orqanlarında struktur dəyişiklikləri prosesi nəticəsində yaranmışdır
- ✓ problemlə idarəetmə situasiyalarının həll edilməsinə mühəndis metodologiyasının tətbiqinin uğursuz cəhdinin əksi kimi ortaya çıx-mış-dı
- iqtisadi inteqrasiya tərkibinə daxil olan iqtisadi subyektlər arasında qarşılıqlı münasibətləri zamanı meydana gəlir
- heç biri
- sahibkarlığın etik aspektlərinə diqqətsizlik ucbatından yaranmışdır

241. Aşağıdakılardan hansı istiqamətin başında Lankaster Universitetinin həyata keçirdiyi tədqiqat proqramının rəhbəri Piter Çekland durur

- “Paketli yanaşma”
- ✓ «Yumşaq təfəkkür»
- “Məqsəd və vətəndaş konsepsiyasını”
- “neofera kon-sepsiyası”
- “Klaster konsepsiyasını”

242. «Yumşaq təfəkkür» sisteminin rəhbəri hansıdır

- M.Oukşott
- ✓ Piter Çekland
- Çörçil
- D.Keveney
- B.Barri

243. İngilis inzibati-dövlət idarəçiliyinin məqsəd və vətəndaş konsepsiyasını işləyib hazırlamış alim hansıdır

- B.Barri
- ✓ M.Oukşott
- D.Keveney
- L.Uayt
- Çörçil

244. Ötən əsrin 50-60-cı illərində görkəmli ingilis filosofu M.Oukşott inzibati-dövlət idarəçiliyinin hansı konsepsiyasını işləyib hazırlamışdır

- Klaster konsepsiyasını
- ✓ məqsəd və vətəndaş konsepsiyasını
- dayanıqlı inkişaf konsepsiyası
- neofera kon-sepsiyası
- yetərli elmi-empirik nailiyyətlər dayanıqlı inkişaf konsepsiyası

245. B.Barri aşağıdakı anla-yışından hansını nəzərdən keçirmişdir
- xarizmatik lider
 - √ uduş-lar və itkilər
 - texnoloji və dinamik
 - hamısı
 - bərabərlik və qeyri-bərabərlik
246. B.Barri hədə və vədlər yolu ilə həyata keçirilən hansı konsepsiyasını işləyib hazırlamışdır
- “özəl-dövlət tipli” dövlət hakimiyyəti
 - “korporativ tipli” dövlət hakimiyyəti
 - √ “iqtisadi tipli” dövlət hakimiyyəti
 - “komanda tipli” dövlət hakimiyyəti
 - “keçid tipli” dövlət hakimiyyəti
247. İngilis inzibati-dövlət idarəçiliyində hansı alim hədə və vədlər yolu ilə həyata keçirilən «iqtisadi tipli» dövlət hakimiyyəti konsepsiyasını işləyib hazırlamışdır
- Çörçil
 - √ B.Barri
 - Abraham Maslou
 - L.Uayt
 - D.Keveney
248. İngilis inzibati-dövlət idarəçiliyi məktəbində iqtisadi istiqamət İkinci Dünya müharibəsindən sonra hansı vəziyyəti aldı
- b) yararsız olmağa başladı
 - √ gücünü artırmağa başladı
 - d) dəyişməz qaldı
 - e) heç biri
 - c) tənəzzülə uğradı
249. “Yalnız dünya müharibələri dövründə baş nazir vəzifəsini mar-jinal, qeyri-adi şəxsi kefiyyətlərə malik novator tuta bilər” fikri kimə məxsusdur
- D.Keveney
 - √ Çörçil
 - Abraham Maslou
 - L.Uayt
 - Fris Rotlisberger
250. M.Veberin aşağıdakı anlayışlardan hansını irəli sürmüşdür
- bərabərlik və qeyri-bərabərlik
 - √ xarizmatik lider
 - xərclər və qazanc
 - e) postindustrial cəmiyyət
 - c) sosial ədalət
251. Böyük Britaniyanın dövlət strukturlarında liderlik formalarına mədəni amillərin təsiri haqda maraqlı fikirləri hansı alimin işində də tapmaq olar
- Elton Meyonun
 - √ D.Keveneyin
 - Abraham Maslounun
 - L.Uaytın
 - Fris Rotlisbergerin
252. Hansı alimlər Qlazqonun siyasi dairələrini tədqiq edə-rək aş-kar etdilər ki, şəhər şurası üzvlərində «demokratiyaya sim-patiya» partiya fəallarında olduğundan xeyli zəifdir

- J.Bajmin
- √ hamısı
- M.Mar-qo-lis
- e) E.Smitlə
- J.Brend

253. İngilis inzibati-dövlət idarə-çiliyində seçilən şəxslər və dövlət məmurları yek-dil-liklə hesab edirlər ki, mövcud dövlət institutları sırası vətən-daşların tələblərinə

- «hissiyatsızdırlar»
- √ «həssasdırlar»
- «mülayimdir»
- «kobuddurlar»
- «sabitdir»

254. İngilis inzibati-dövlət idarə-çiliyində J.Bajmin fikrincə konsensusun dərəcəsi –

- intellektual hökumət və stimullaşdırma səviyyəsindən asılıdır
- √ siyasi mədəniyyət və fəal-lıq səviyyəsindən asılıdır
- informasiya daşıyıcılarından və stimullaşdırma səviyyəsindən asılıdır
- hamısı
- siyasi mədəniyyət və intellektual hökumətdən asılıdır

255. E.Berq dövlət qərarlarının qəbul edilməsinə təsir edən hamsıamil içərisində təzyiqini qeyd edir

- baş nazirin
- √ hamısı
- parlamentin sırası üzvlərinin
- ictimai rəyin ənənəvi olaraq ifadə-çi-si olan kütləvi informasiya vasitələrinin
- həmkarlar və sənayeçilər təş-ki-la-tının

256. İngilis inzibati-dövlət idarə-çiliyində E.Berqin işlərində dövlət idarəetməsi hansı məsuliyyət anlayışı nəzərdən keçirirdi:

- problemlərin birmənalı təhlilinə əsaslanan dövlət siyasətinin məhdudlaşdırılması
- √ ictimai rəy qarşısında məsuliyyət
- hökumətin fəaliyyətini hərəkətə gətirən orqanların yüksək səlahiyyətinin məhdudlaşdırılması
- hamısı
- parlamentdən asılılığın ləğvi

257. U.Riz ingilis-sakson politoloji ənənəsində «dövlət» ter-mininin hansı əsas mənasını qeyd edir

- öz misiyasını yerinə yetirən təşkilatın qoludur
- √ hökumət bir təsisat kimi
- müstəqil, asılı olmayan, motivləşdirici fəaliyyətlə məşğul olan cəmiyyətdir
- heç biri
- qazanc əldə etmək üçün yaradılmış qurumdur

258. İngilis inzibati-dövlət idarə-etməsində N.Berlinin fikrincə, dövlət idarəçiliyininin fəal-səfəsində əsas məsələ -

- inandırmaq və cəlb etməkdir
- √ məcburetmə və zor işlətməkdir
- hamısı
- sivil və cəlb edici
- dağıtmaq və yaymaqdır

1945-ci ildən sonra Ya-po-niyada milli ideya kimi istehlak cəmiyyətinin qurulması götürülmüş və “üç sərvcə” - sahib ol-maqda əks edilmişdir:
televizor
paltaryuyan
maşın
soyuducuya
velosipet
ev

259.

- 2, 3, 4
- √ 1, 2, 3
- 1, 3, 5
- 2, 3, 5
- 3, 4, 5

260.

Amerikada milli ideya –

- istehlak cəmiyyətinin qurulması
- √ hər kəs milyonçu ola bilər
- azadlıq hər kəsə məxsusdur
- siyasətlə hər kəs məşğul ola bilər
- maddi gəlir

261.

Köməkçi xidmətlər –

- bilavasitə əhaliyə xidmət göstərən inzibati va-hidlər bununla da bu inzibati idarənin və ya xidmətin, məsələn, poçt bölməsinin, bələdiyyə kitabxanasının, prefekturada şəxsiyyət vəsi-qəsi bürosunun yaradılması ilə əlaqədar məsələləri həyata keçirir
- √ sərbəst, son məqsədlərə malik olmayan inzi-bati qurumlardır. Onların fəaliyyəti digər xidmətlərə, müxtəlif vəsaitlərə və ya xidmətlərə sərən-ca--mın verilməsi formasında maddi və qeyri-maddi xarakterli yar-dım-la-rın göstərilməsindən ibarətdir
- müqavilə ilə fəaliyyət göstərilir, xidmət sahələri dar çərçivədədir
- heç biri
- sərbəst, son məqsədlərə malik olmayan inzi-bati qurumlardır, bu xidmət növünə ehtiyac olduqda yardımlar göstərə bilər

262.

Operativ xidmətlər –

- sərbəst, son məqsədlərə malik olmayan inzi-bati qurumlardır, onların fəaliyyəti digər xidmətlərə, müxtəlif vəsaitlərə və ya xidmətlərə sərən-ca--mın verilməsi formasında maddi və qeyri-maddi xarakterli yar-dım-la-rın göstərilməsindən ibarətdir
- √ bilavasitə əhaliyə xidmət göstərən inzibati va-hidlər bununla da bu inzibati idarənin və ya xidmətin, məsələn, poçt bölməsinin, bələdiyyə kitabxanasının, prefekturada şəxsiyyət vəsi-qəsi bürosunun yaradılması ilə əlaqədar məsələləri həyata keçirir
- müqavilə ilə fəaliyyət göstərilir, xidmət sahələri dar çərçivədədir
- heç biri
- sərbəst, son məqsədlərə malik olmayan inzi-bati qurumlardır, bu xidmət növünə ehtiyac olduqda yardımlar göstərə bilər

263.

İnzibati-dövlət idarəetmənin federal sistemi yerli idarəet-mənin əsas vahidləri

- departamentlər və şəhər
- √ qraflıq və şəhər
- departamentlər və əyalətlər
- şəhər və əyalətlər
- departamentlər və qraflıq

264.

İdarəetmənin (qraflıq, şəhər) yerli səviyyəsi həm unitar, həm də federal dövlətlərdə inzibati-idarəetmənin yerli səviyyəsində, bir qayda olaraq, hansı əsas funksiya yerinə yetirir

- polisin və yangınsöndürmə mühafizəsinin təmin edilməsi, eləcə də səhiyyə xidmətləri də daxil olmaqla, ictimai təhlükəsizlik
- √ hamısı
- zonalaşdırma, yol təhlükəsizliyi, istehlakçıların müdafiəsi də da-xil olmaqla, funksiyaları tənzimləyən
- ictimai tikintinin planlaşdırılması
- yaşlı, əlil və uşaqlara yardım proqramları

265.

Milli (federal) idarəetmə səviyyəsi ibarətdir

- ölkələrin əksəriyyətində bu sə-viyyə prezident rəhbərliyindən

- √ hamısı
- parla-ment aparatından
- ali məhkəmədən
- hakimiyyət aparatından

266. İnzibati-dövlət idarəetməsinin unitar sis-teminin çatışmazlıqlarına aiddir –

- vətəndaşlar daha çox yerli rəhbərliyə yaxın olur, ona görə də onların vəzifəli şəxslərinə təsir göstərə, qərarların necə qəbul edil-mə-sini və onların nəticələrinin necə olmasını görə bilərlər
- √ dövlətlərdə konsentrasiyası vətən-daş-larda elə bir təsəvvür yarada bilər ki, yerli problemlərin həlli za-ma-nı hansısa fəallıq göstərmək faydasızdır, çünki istənilən haki-miyyət pay-taxta əsaslanır.
- yerli rəhbərlik ilə yeni proqramları eksperimentdən keçirmək iri inzibati vahidlərdə olduğundan daha asandır
- hamısı
- yerli səviyyədə operativ qərarların qəbulu imkanının olması

267. Unitar sisteminin hansı aşağıdakı xüsusi-yət-i vardır

- oraya daxil olan ərazilərə çoxlu muxtariyyət verir
- √ hakimiyyət və mərkəzi rəhbərlik yerli haki-miyyət-lər üzərində mühüm nəzarətə malikdir
- artıq mövcud olan əlaqələrdə dəyişikliklər baş verir, bəzi işçilər eyni zamanda iki rəhbərliyin tabeliyində olurlar
- adətən, uzunmüddətli olmur, onlar ya hissələrə bölünür, ya da fəde-rasiyalara çevrilir
- bəzi kommuniya məq-səd-lə-rinə nail olmaq üçün birgə və bir-birni tamamlayan resurslardan istifadə əsa-sında sinergetik effektə gətirib çıxaran iki və daha çox ortağın uzunmüddətli və dayanıqlı kooperasiyasının müxtəlif formaları başa dü-şü-lür

268. Federal quruculuq zamanı dövlətin inzibati funksiyaları hüquqi və faktiki olaraq arasında paylaşdırılır

- departamentlər subyektləri
- √ federasiya subyektləri
- qraflıq subyektləri
- hamısı
- əyalətlər subyektləri

269. Federal sistemdə dövlətlərin əksəriyyətində idarəetmənin hansı səviyyəsi vardır

- unitar, milli və yerli
- unitar, regional və yerli
- milli, regio-nal və unitar
- √ milli, regio-nal və yerli
- heç biri

270. Milli bir-liyin saxlanılmasında yeganə üsul kimi çıxış edir –

- kommuna tipi
- √ federal tipi
- əyalət tipi
- heç biri
- unitar tipi

271. Konfederasiyalara xas olan cəhət aşağıdakılardan hansıdır

- oraya daxil olan ərazilərə çox az muxtariyyət verir, əsas idarəetmə bilavasitə paytaxtdan həyata keçirilir
- √ adətən, uzunmüddətli olmur, onlar ya hissələrə bölünür, ya da fəde-rasiyalara çevrilir
- artıq mövcud olan əlaqələrdə dəyişikliklər baş verir, bəzi işçilər eyni zamanda iki rəhbərliyin tabeliyində olurlar
- hamısı
- bəzi kommuniya məq-səd-lə-rinə nail olmaq üçün birgə və bir-birni tamamlayan resurslardan istifadə əsa-sında sinergetik effektə gətirib çıxaran iki və daha çox ortağın uzunmüddətli və dayanıqlı kooperasiyasının müxtəlif formaları başa dü-şü-lür.

272. Unitar sistemə malik ərazi bölgüsü departament olan ölkə aşağıdakılardan hansıdır

- İsveçrə
- √ Fransa

- İsveç
- İtaliya
- Braziliya

273. İnzibati ərazi bölgüsü İsveçdə aşağıdakılardan hansıdır

- əyalətlər
- ✓ kantonlar
- qraflıq
- ştatlar
- qraflıq

274. İnzibati ərazi bölgüsü Braziliyada aşağıdakılardan hansıdır

- əyalətlər
- ✓ ştatlar
- qraflıq
- kantonlar
- qraflıq

275. İnzibati ərazi bölgüsü İsveçdə aşağıdakılardan hansıdır

- departamentlər
- ✓ qraflıq
- ştatlar
- kantonlar
- əyalətlər

276. İnzibati ərazi bölgüsü İtaliyada aşağıdakılardan hansıdır

- departamentlər
- ✓ əyalətlər
- ştatlar
- kantonlar
- qraflıq

277. İnzibati ərazi bölgüsü Fransada aşağıdakılardan hansıdır

- əyalətlər
- ✓ departamentlər
- ştatlar
- kantonlar
- qraflıq

278. Hansı sistemə görə oraya daxil olan ərazilərə çox az muxtariyyət verir, əsas idarəetmə bilavasitə paytaxtdan həyata keçirilir

- kommuna
- ✓ unitar
- inzibati
- hamısı
- federal

279. Dövlətin ərazicə təşkilinin müəy-yənləşdirilməsi nöqteyi-nəzərdən inzibati-dövlət idarəetmənin hansı tipi var

- kommuna və federal tipi
- ✓ unitar və federal tipi
- inzibati və federal tipi
- inzibati və kommuna tipi
- unitar və kommuna tipi

280. İnzibati-dövlət idarəetmə strukturuna təsir göstərən hansı rejimlər çərçivəsi daxilində inzibati orqanlar fəaliyyət göstərir
- qeyri-sabitlikdir
 - √ siyasi rejimlərdir
 - destruktiv mövqedir
 - heç biri
 - natamam quruluşdur
281. İnzibati-dövlət idarəetmə strukturuna təsir göstərən daha bir mühüm amil –
- qeyri-sabitlikdir
 - √ siyasi rejimlərdir
 - destruktiv mövqedir
 - heç biri
 - natamam quruluşdur
282. Hansı alim tərəfindən Alman inzibati-dövlət idarəetməsinin müxtəlif səviyyələrində münafişələ-rin tənzimlənməsi və «kanalizasiyalandırılması» üsullarını təklif etmiş və münafişələri təsdiqləyən, onların gedişini rəsmiləşdirən liberal yüksək -mobilliyət cəmiyyət proqramını işləmişdir
- E.Hippel
 - K.İ.Var---lamov
 - √ R.Darendorf
 - Lüdviq Erhard
 - T.Parson
283. Aşağıdakılardan hansı Alman inzibati-dövlət idarəetmə məktəbinin nümayəndəsi deyil
- K.Lenk
 - √ D.Trumen
 - V.Veber
 - Lüdviq Erhard
 - H.Kun
284. Aşağıdakılardan hansı Alman inzibati-dövlət idarəetmə məktəbinin nümayəndəsidir
- D.İston
 - √ Lüdviq Erhard
 - D.Trumen
 - F.Hersberq
 - Q.Saymon
285. Aşağıdakı nəzəriyyələrdən hansı R.Darendorfa məxsusdur
- inzibatçılıq nəzəriyyəsi
 - milli iqtisadi planlaşdırma nəzəriyyəsi
 - √ sosial münafişə nəzəriyyəsi
 - dualizm nəzəriyyəsi
286. Almaniya- inzibati-dövlət idarəetməsində sosial münafişə nəzəriyyəsinin yaradıcısı kimdir
- T.Parson
 - √ R.Darendorf
 - Lüdviq Erhard
 - E.Hippel
 - K.İ.Var---lamov
287. Almaniya- inzibati-dövlət idarəetməsinə monistik yanaşmanı kimlər təklif edir
- bihevioralizm tərəfdarları

- √ struktur-funksional yanaşma tərəfdarları
 - "sosial rifah" nəzəriyyəsi tərəfdarları
 - heç biri
 - yerli özünüidarəetmənin dövlətçilik nəzəriyyəsinin
- 288.** Lüdvig Erhardın kon-sepsiyasına görə dövlət inzibətçiliğində iqtisadiyyatın dövlət tənzimlənməsi tədbirlərinin gücləndirilməsini nəzərdə tutur
- mülkiyyətin paylanması
 - √ hamısı
 - kapitalın demokratikləşdirilməsi
 - sinfi ziddiyyətlərin yumşaldılması üzrə böyük tədbirlər vasitəsilə konservativ sosial strukturu aradan qaldırılması
 - iqtisadi böhranların yumşaldılması üzrə böyük tədbirlər vasitəsilə konservativ sosial strukturu aradan qaldırılması
- 289.** Lüdvig Erhardın kon-sepsiyası dövlət inzibətçiliğinin rolunun artırılması ilə bağlıdır
- əsas iqtisadi resurs
 - √ sosial
 - bərqərar olmasında özül
 - xarici «mənavi» amil
 - iri korporasiyaların
- 290.** Aşağıdakı fikrlərdən hansı V. Veberə məxsusdur
- Dövlət insanlarla yaşayır: insan onu əsaslandırır, formalaşdırır, ona rəhbərlik edir və eyni zamanda onu öz taleyi kimi qəbul edərək orada yaşayır
 - √ Dövlət aparatının kəmiyyətə artırılması və onun sosial funksiyalarının genişləndirilməsi pis xidmət ola bilər. Dövlətin mexaniki artımını tələb etmək - vəziyyəti daha da pisləşdirmək deməkdir
 - Biz şahidik ki, cəmiyyətin inzibati-dövlət idarələri, qanunlar, eləcə də sosial-siyasi strukturların timsalında mövcud olan qarşıda formaları insanın xarici daşığıdır
 - hamısı
 - Müasir adam tamamilə idarə edilən olur
- 291.** Almaniya inzibati-dövlət idarəetməyə sosioloji yanaşma üçün ən tipik konsepsiya kimin konsepsiyasıdır
- H. Kun
 - √ V. Veberin
 - K. Lenk
 - E. Hoppel
 - E. Forsthoff
- 292.** «Dövlət insanlarla yaşayır: insan onu əsaslandırır, formalaşdırır, ona rəhbərlik edir və eyni zamanda onu öz taleyi kimi qəbul edərək orada yaşayır» fikri Almaniya inzibati-dövlət idarəçiliyində kimə məxsusdur
- V. Veber
 - √ H. Kun
 - K. Lenk
 - E. Hoppel
 - E. Forsthoff
- 293.** Klassik ənənələr ruhunda olan alman siyasətçilərinin böyük hissəsi dövlət inzi-bət-çili-ğinin təcəssümündə reallaşması sferasını görür
- innovasiya qərarlarının qəbul edilməsi, layihəyə qədər, layihə qərarlarının təhlili və əsaslandırılması sahəsində müxtəlif xidmətlər təklif etməklə layihənin
 - əmək potensialının
 - məhsul və xidmətlərin
 - √ transsendental idrakı, daimi dəyərləri və azadlığın
 - insan kapitalının
- 294.** “Almaniya dövlət ənənələrinin möhkəmliyi səbəbindən indiyə qədər bir konsepsiya mövcud olmaqda davam edir ki, bu konsepsiyaya görə siyasət elmi – dövlətçilikdir” fikri hansı siyasətçiye məxsusdur

- V.Veber
- ✓ K.Lenk
- H.Kun
- E.Hippel
- E.Forsthoff

295. Avropadakı inzibati-dövlət idarəetmə məktəbləri arasında ən nü-fuzlusu hansıməktəbidir

- Amerika
- İngiltərə
- ✓ Alman
- İsveç
- Fransız

296. Fransız dövlət inzibatçılığı məktəbinin təhlilində Fransanın keç-miş prezidenti Jiskar d'Estenin hansı konsepsiyasını tək-lif edir

- Klaster konsepsiyasını
- ✓ sosial dövlət konsepsiyasını
- dayanıqlı inkişaf konsepsiyasını
- neosfera kon-sepsiyasını
- yetərli elmi-empirik nailiyyətlər dayanıqlı inkişaf konsepsiyasını

297. Fransız dövlət inzibatçılığı məktəbinin təhlilində Fransanın keç-miş prezidenti Jiskar d'Estenin hansı kitabını çox əhəmiyyətlidir

- İnsan cəmiyyətinin gələcəyi
- ✓ Fransız demokratiyası
- İnzi-batçılıq fə-l-səfəsi
- Krala şah
- İqtisadi nəzə-riyyənin prin-sip-ləri

298. Filosof dövlət apa-ra-tın-da tərəfdaşlıq haqda yazırdı:

- yerli hakimiyyət orqanlarının səlahiyyəti, xüsusən də bələdiyyə və kommunalar səviyyə-sində əhəmiyyətli surətdə genişləndiməyi, zəhmətkeşləri dövlət işlə-rini idarəetməyə geniş cəlb etməyə təklif edirdi
- ✓ bürokratlar həmişə bir-birini pis yerinə yetirilmiş iş görə müxtəlif sanksiyalardan müdafiə edirlər
- etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər
- hamısı
- qarşı olmaqlarını vurğulayır, dövlətə olan dərin inamsızlığını, onu zəiflətməyə qeyri-ixtiyari meyilliyini qeyd edirlər

299. Fransız filosofu Alenin fikrincə ünsiyyətin baş verdiyi insanla-rın çevrəsi, yerinə yetirilən işin xarakteri tədricən dövlət qulluqçula-rında bir sıra xarakterik keyfiyyətləri inkişaf etdirir:

- son dərəcə ehtiyatlılıq
- ✓ hamısı
- skeptisizm
- ədabazlıq
- məxfiliyə meyillik

300. «Radikalların doktrina elementləri» hansı tanınmış Fransız filosofuna məxsusdur

- M.Ponyatovski
- ✓ Alen
- F.Teylor
- Fayol
- Q.Emerson

301. Fransız inzibati -dövlət idarəçiliyinin yeni tip daha bir radikal nəzə-riy-yə-si kim tərəfindən işlənmişdir

- Q.Ford

- √ M.Ponyatovski
- F.Teylor
- Fayol
- Q.Emerson

302. E.For öz konsepsiyasında –

- gəlir vergisinin daha dinamik ol-duğu üçün mərkəzi idarə tərəfindən, daşınmaz əmlakdan alınan vergiləri, o cümlədən bina və ərazi vergisinin yerli özünüidarələr tərəfindən müəy-yən edilib, toplanmasını təklif edir
- √ yerli hakimiyyət orqanlarının səlahiyyəti, xüsusən də bələdiyyə və kommunalar səviyyəsində əhəmiyyətli surətdə genişləndiməyi, zəhmətkeşləri dövlət işlə-rini idarəetməyə geniş cəlb etməyə təklif edirdi
- etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər
- hökumətə fəaliyyətləri ilə əlaqədar informasiyaların yığıl-ması işinin təşkilində yeni metodlardan istifadəni də təklif edir
- xalqla hakimiyyət arasında heç bir problemin olmadığını qeyd edirdilər

303. F.Qoqel və A.Qroseye qeyd edirdilər ki, məhz amillər Fransada dövlət institutlarını xüsusilə sabitsizləşdirir

- obyektiv
- √ sub-yektiv
- kollektiv
- daxili və xarici
- qanuni

304. F.Qoqel və A.Qroseye «Fransada siyasət» kitabında fransızların dövlətə

- inandıqlarını və cəmiyyətin uğurlu gələcəyini dövlətin iqtisadi maraqları ilə üst-üstə düşdüyünü qeyd edirlər
- √ qarşı olmaqlarını vurğulayır, dövlətə olan dərin inamsızlığını, onu zəiflətməyə qeyri-ixtiyari meyilliyini qeyd edirlər
- xalqla hakimiyyət arasında heç bir problemin olmadığını qeyd edirdilər
- heç biri
- etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər

305. M.Duverje özünün hansı kitabında qeyd edir ki, politoloqların nəzəri konsepsiyaları prezidentə, baş nazirə, dövlət və siyasi xadimlərə faydalı olmalıdır, əks halda onlar mənalarını itirirlər

- İnsan cəmiy-yətinin gələcəyi
- √ Krala şah
- İnzi-batçılıq fəl-səfəsi
- Rəqabət
- İqtisadi nəzə-riyyənin prin-sip-ləri

306. Fransız inzibati-dövlət idarəetməsində Duverje institut anlayışında iki elementi ayrı-ayrı hissələrə parçalayır:

- cismi və əqidəni
- √ strukturu və əqidəni
- hakimiyyət və əqidəni
- strukturu və cismi
- hakimiyyət və mədəniyyəti

307. Fransız inzibati-dövlət idarəetməsində Duverjeyə görə institutlar –

- ümumi hüquqi şəkllə salınmış və müəyyən quruluşda olan insan kollektivi yox, sadə hüquq normaları sistemidir
- √ insan münə-si-bətlərinin məlum modelləri, konkret münasibətlər isə bunların sürətidir ki, onlar beləliklə, sabit, dayanıqlı və möhkəm birləşmiş xarakter əldə edir
- qlobal prob-lemələrin həllində aktiv fəaliyyət göstərmək, ixtisaslaşdırılmış, əmək-daşlıq postindustrial cəmiyyətdə dövlətin mühüm funksiyalarından birinə çevrilmişdir
- hamısı
- bir ideologiyaya və ya ümumi tələbatlara görə birləşmiş, nüfuzə və təsbit edilmiş qaydalara tabe olunmuş insan kollektividir

308. Postindustrial cəmiyyət anlayışının kon-kretləşdirilməsi üçün yeni quruluşuna aid deyil

- biotexnologiyalar

- ✓ neft hasilatı və emalı
- molekulyar elektronika
- multimedia kommunikasiyalar
- qeyri-ənənəvi energetika

309. Postindustrial cəmiyyət anlayışının kon-kretləşdirilməsi üçün yeni quruluşuna aiddir

- biotexnologiyalar
- ✓ hamısı
- molekulyar elektronika
- multimedia kommunikasiyalar
- qeyri-ənənəvi energetika

310. Postindustrial cəmiyyət anlayışının kon-kretləşdirilməsi üçün postindustrial quruluşuna aid deyil

- proqram təminatı
- ✓ metallurjiya
- rabitənin optik-lifli xətləri
- nüvə energetikası
- yarımkeçiricilər texnologiyası

311. Postindustrial cəmiyyət anlayışının kon-kretləşdirilməsi üçün postindustrial quruluşuna aiddir

- proqram təminatı
- ✓ hamısı
- rabitənin optik-lifli xətləri
- nüvə energetikası
- yarımkeçiricilər texnologiyası

312. Postindustrial cəmiyyət anlayışının kon-kretləşdirilməsi üçün sənaye quruluşuna aid deyil

- avtomobilqayırma
- ✓ proqram təminatı
- elektrotexnika
- neft hasilatı və emalı
- metallurjiya

313. Postindustrial cəmiyyət anlayışının kon-kretləşdirilməsi üçün sənaye quruluşuna aiddir

- avtomobilqayırma
- ✓ hamısı
- neft hasilatı və emalı
- elektrotexnika
- metallurjiya

314. Postindustrial cəmiyyət anlayışının kon-kretləşdirilməsi üçün əsas texnoloji quruluşuna daxildir

- ancaq sənaye quruluşu
- ✓ sənaye, postindustrial və yeni quruluş
- ancaq yeni quruluş
- heç biri
- ancaq postindustrial quruluş

315. Hansı variantda qeyd edilən cavab «insan aktivləri» dəyərinin işlənilməkdə olan göstəriciləridir

- cəmiyyətdə mövcud olan məhdud makroiqtisadi
- ✓ iqtisadi imkanlar və sosial hərəkət indikatorları
- balansın likvidlik (pula çevriləbilmə)
- hamısı
- texnoloji quruluşların inkişaf səviyyəsi

316. Sosial problemlərin aşkar edilməsi, öyrənilməsi və qarşısının vax-tında alınması üçün məqsədli istifadə mühüm effekt verə bilər
- maliyyə büdcəsindən
 - ✓ nailiyyət büdcələrindən
 - yerli büdcəsindən
 - heç biri
 - qeyri-büdcə fondlarından
317. Sosial Hesablar Sis-te-minin yaradılması üzrə işlər aşağıda qeyd edilən hansı məqsədə çatmaq üçün yönəldilməlidir:
- yeniləşdirmələrin sosial məsrəflərinin və xeyrinin ölçülməsi
 - ✓ hamısı
 - sosial tələbatların müəyyənləşdirilməsi məqsədilə «maliyyə büdcələri»nin yaradılması
 - iqtisadi imkanlar və sosial hərəkət indikatorlarının axtarışı
 - sosial xərclərin ölçülməsi
318. Cəmiyyətdə korporativ hakimiyyət artdıqca, postindustrial inkişafın tam səciyyə-lən-dirilməsi üçün tətbiq edilməsi zərurəti meydana çıxır
- yerli özünüidarənin qarşılıqlı münasibətləri sisteminin
 - ✓ Sosial Hesablar Sisteminin
 - sərə in-zi-bati-amirlik sis-te-minin
 - baş verənlərin mərkəzində yeni mül-kiy-yət sisteminin
 - qarşılıqlı münasibətlərinin mütərəqqi sisteminin
319. Milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını
- tənəzzülə uğradır
 - ✓ genişləndirir
 - sabit saxlıyır
 - heç biri
 - azaldır
320. Post-in-dus-trial inkişafın makroiqtisadi göstəricilərini, müxtəlif iqtisadi hadisə və təzahürlərin ölçülməsində istifadə edilən aşağıdakı hansı tip uçot sistemi fəaliy-yət-dədir
- Milli gəlir və milli məhsul hesabları iqtisadiyyatda reallaşdırılan əmtəə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsərrüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüşdürülməsini əks etdirir
 - ✓ hamısı
 - Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsərrüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmtəələrin və xidmətlərin dəyərlərini müəyyənləşdirir
 - Milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını genişləndirir
 - Pul axınlarının milli hesabı ev təsərrüfatları və hökumət də daxil olmaqla fond axınlarının maliyyə və qeyri-maliyyə vahidləri arasında fond axınlarını izləyir
321. Post-in-dus-trial inkişafın makroiqtisadi göstəricilərini, müxtəlif iqtisadi hadisə və təzahürlərin ölçülməsində istifadə edilən aşağıdakı neçə tip uçot sistemi fəaliy-yət-dədir
- 2.0
 - ✓ 4.0
 - 5.0
 - 6.0
 - 3.0
322. «Az olsun, yaxşı olsun» prinsipi neçənci əsrin ən geniş yayılmış iqtisadi prinsiplərindən biridir
- XXI
 - ✓ XX
 - XIX
 - XVII

- XVIII

323. Analoji müəssisə - şəbəkələr müxtəlif formalarda fəaliyyət göstərir və bu formalara aşağıdakılardan hansı aiddir:

- vasitəçilik
- ✓ hamısı
- daxili nəticələri təmin edən yoldaşlıq
- xarici nəticələri təmin edən mərkəzlər
- lisenziyalaşdırma

324. Korporativ dövlət müxtəlif kanallar sistemi vasitəsilə aşağıda qeyd olunan hansı məsələnin həllini reallaşdırmalıdır:

- Vətəndaşların yaradıcılıq potensialının geniş təkrar istehsalı sferasını fasiləsiz təhsil sistemi qis-mində inkişaf etdirməlidir
- ✓ hamısı
- yüksək texnologiyaların inkişafının prioritet istiqamətlərini müəy-yənləşdirmək
- yüksək texnologiyaların inkişaf sahələrinə investisiya qoyuluşuna yardımçı olmaq
- informasiya şəbəkələrinin yaradılması işini sürətləndirmək, hamının bu sistem-dən istifadə imkanını təmin etmək, bu şəbəkələrin sabit fəaliyyətini və demok-ratikliyini təmin etmək

325. Azər-baycan cəmiyyətində korporativ hakimiyyətin artması xüsusiyyətləri hansından ibarət ola bilər:

- dövlət qlobal problemlərin həllini reallaşdıran institutdur
- ✓ hamısı
- dövlət nəhəng investordur
- dövlət sosial texnologiyadır
- dövlət ictimai rifahın istehsalçısıdır

326. C.Makdermota görə neçə korporativ sinif mövcuddur

- 2.0
- ✓ 3.0
- 5.0
- 1.0
- 4.0

327. Superindustrial modelin yaradıcısı kimdir

- Y.Meen
- ✓ O.Toffler
- heç biri
- Platon
- L.Uayt

328. "Cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiyyətləri" müasir dövrün aparıcı alimlərindən olan O.Tofflerin hansı modelində bildirilirdi

- sivilizasiyanın inkişafı
- korporativ holdinq
- regressiya
- ✓ superindustrial
- iqtisadi məkanın tarazlıq

329. Platon hansı quruluşu özündən əvvəlki qu-ru-lu-şun – demokra-tiyanın xələfi və bir nəfərin hamını idarə etməsi sistemi kimi səciyyələndirmişdir

- demokratiyadan
- oliqarxiyadan
- timo-kratiyadan
- ✓ tiraniyanı
- heç biri

330. Mükəmməl quruluşlu dövlətdən kənarlaşmış ən pis dövlət quru-lu-şu-nu Platon adlandırmışdır
- heç biri
 - tımo-kratıyadan
 - ✓ tiranıyanı
 - oliqarxiyadan
 - demokratiyadan
331. Platon «mənfi tipli» dövlət quruluşundan yəni qorunmağı məq-sə-də-uy-ğun hesab et-miş-dir
- ✓ hamısı
 - tiranıyadan
 - tımo-kratıyadan
 - oliqarxiyadan
 - demokratiyadan
332. İdeal dövlət haqqında - «Biz düzgün quruluşa malik dövləti əzabları və sağlamlığı onu təşkil edən hissələrdən asılı olan bədənlə eyniləşdiririk» fikrin sahibi kimdir
- Y.Meen
 - ✓ Platon
 - heç biri
 - L.Uayt
 - J.Drijek
333. Müasir həyatda Platonun ideal dövlət haqqındakı fikirləri hansı modeli ilə üst-üstə düşür
- iqtisadi məkanın tarazlıq
 - Reqressiya
 - ✓ korporativ holdinq
 - sivilisasiyanın inkişafı
 - superindustrial
334. Əsas peşələri “Emal sənayesi; istehsal, təkrar emal olan” sənaye cəmiyyətində aid olan region hansıdır
- Asiya
 - ✓ SSRİ
 - Afrika
 - Amerika Birləşmiş Ştatları
 - Latın Amerikas
335. Əsas peşələri kəndli, mədən fəhləsi, balıqçı, qara fəhlə olan Postindustrial cəmiyyətə aid olan region hansıdır
- Yaponiya
 - Qərbi Avropa
 - Latın Amerikas
 - ✓ Amerika Birləşmiş Ştatları
 - Afrika
336. Hasilat sahələri: kənd təsərrüfatı, mədən işləri, balıqçılıq olan “Sənayeyə-qədərki cəmiyyət”ə aid olan region hansıdır
- ✓ Afrika
 - heç biri
 - Qərbi Avropa
 - Amerika Birləşmiş Ştatları
 - Yaponiya
337. ABŞ, Yaponiya, Qərbi Avropanın güclü iqtisadiyyata malik olan dövlətlərində korporativ hakimiyyətin artmasının aşağıdakı keyfiyyət parametrlərini görmək olar:

- xalq təsərrüfatının hasilat və emal sahələrinin ictimai əmək bölgüsündə struktur payının azalması, əksinə xidmət sferalarının geniş şəbəkələrinin inkişafı
- √ hamısı
- «İntellektual institutların» cəmiyyətin aparıcı təsisatlarına çevrilməsi
- elmi-texniki tərəqqinin sürətlənməsi və XX əsrin 70-ci illərindən başlayaraq, nəticə etibarilə, cəmiyyətin nəzəri biliklərindən asılılığı pro-sesini sürətləndirən informasiya texnologiyalarının genişşaxəli inkişafı
- iqtisadiyyatda məşğul olanların əksəriyyətini təşkil edən pe-şə-kar-lar və texniki mütəxəssislərdən ibarət yeni sinfin - texnokratlar sinfinin formalaşması

338. Postindustrial dövr-də işə əsas iqtisadi resurs rolunu oynayır

- əmək
- sahibkarlıq bacarığı
- torpaq
- kapital
- √ informasiya

339. İqtisadiyyatın tənzimlənməsi sistemində iqtisadi mənafe daşıyıcılarına aiddir

- kiçik və iri sa-hib-kar-lar
- firma və banklar
- muzdlu işçilər və mülkiyyətçilər
- fermer və təsərrüfat üzvləri
- √ hamısı

340. İqtisadiyyatın tənzimlənməsində “Qiymət siyasəti”nin hansı təsir sahəsinə aid deyil

- ticarət balansının formalaşması
- daxili bazarın qorunması
- iqtisadiyyatın strukturu
- √ elmi-texniki tərəqqi
- əhalinin sosial müdafiəsi

341. İqtisadiyyatın tənzimlənməsində “Qiymət siyasəti”nin hansı təsir sahəsi var

- əhalinin sosial müdafiəsi
- daxili bazarın qorunması
- √ hamısı
- ticarət balansının formalaşması
- iqtisadiyyatın strukturu

342. İqtisadiyyatın tənzimlənməsində “Vergi siyasəti”nin hansı təsir sahəsinə aid deyil

- inflyasiya
- sosial sahə
- investisiya fəallığı
- elmi-texniki tərəqqi
- √ əhalinin sosial müdafiəsi

343. İqtisadiyyatın tənzimlənməsində “Vergi siyasəti”nin hansı təsir sahəsi var

- elmi-texniki tərəqqi
- investisiya fəallığı
- sosial sahə
- inflyasiya
- √ hamısı

344. İqtisadiyyatın tənzimlənməsində “Kredit siyasəti”nin hansı təsir sahəsinə aid deyil

- iqtisadi konyunktur
- qiymətlərin səviyyəsi və dinamikası
- iqtisadiyyatın sahə və ərazi quruluşu
- ✓ vergi siyasəti
- məşğulluq

345. İqtisadiyyatın tənzimlənməsində “Kredit siyasəti”nin hansı təsir sahəsi var

- qiymətlərin səviyyəsi və dinamikası
- məşğulluq
- ✓ hamısı
- iqtisadiyyatın sahə və ərazi quruluşu
- iqtisadi konyunktur

346. İqtisadiyyatın tənzimlənməsində “Valyuta-pul təsərrüfatı”nın təsir sahəsinə aid deyil

- dövriyyədə olan pul kütləsinin həcmi və strukturu
- ✓ xarici ölkələrin iqtisadiyyatına məxsus pul dövriyyəsi
- dönərlə valyutalara nisbətə milli valyutanın məzənnəsi
- Respublikanın ticarət və tədiyyə balansının formalaşması
- qiymətlərin səviyyəsi və dinamikası

347. İqtisadiyyatın tənzimlənməsində “Valyuta-pul təsərrüfatı”nın hansı təsir sahəsi var

- dövriyyədə olan pul kütləsinin həcmi və strukturu
- ✓ hamısı
- dönərlə valyutalara nisbətə milli valyutanın məzənnəsi
- Respublikanın ticarət və tədiyyə balansının formalaşması
- qiymətlərin səviyyəsi və dinamikası

348. Müasir iqtisadiyyatın idarə edilməsinin təşkilatı quruluşunun özbaşına dəyişməsi tamamilə

- məqsədəuyğundur
- ✓ yolverilməz olmalıdır
- düzgündür
- heç biri
- münasibdir

349. İqtisadiyyatın idarə edilməsinin təşkilatı quru-luşunu müəyyən edən parametrlər hansı düzgün göstərilməmişdir:

- müasir vəziyyətdə dövlətin apardığı iqtisadi siyasət
- ✓ dövlət özlərini idarə edən ayrı-ayrı icmalardan ibarətdirki bunun əhatə genişliyinin səviyyəsi
- dövlət idarəçiliyində işləyən idarəetmə heyətinin tərkibi və peşəkar səviyyəsi
- idarəetmə funksiyalarının mərkəzləşdirmə səviyyəsi
- idarəetmə sisteminin iyerarxiya səviyyəsinin sayı

350. İqtisadiyyatın idarə edilməsinin təşkilatı quru-luşunu müəyyən edən parametrlər aşağıdakılardan hansıdır:

- müasir vəziyyətdə dövlətin apardığı iqtisadi siyasət
- ✓ hamısı
- dövlət idarəçiliyində işləyən idarəetmə heyətinin tərkibi və peşəkar səviyyəsi
- idarəetmə funksiyalarının mərkəzləşdirmə səviyyəsi
- idarəetmə sisteminin iyerarxiya səviyyəsinin sayı

351. Bu vəzifələrin həyata keçirilməsi və dövlət idarəetmə funksiyalarının bazar iqtisadiyyatı şəraitində icrası iqtisadiyyatın idarə edilməsi sisteminin ideologiyasının dəyişdirilməsini və buna uyğun olan lazımı praktiki işlərin görülməsini zəruri edir:

- dövlət tərəfindən nəzərdə tutulan hər bir verginin müvafiq vergi ödəyicilərdən tutulmasına təminat
- ✓ hamısı
- təsərrüfat subyektlərinin iqtisadi fəallığının stimullaşdırılmasına təminat

- iriməqsədli layihələrin həyata keçirilməsində dövlət sahib-kar-lığına təminat
 - qanunvericilikdə nəzərdə tutulmayan fəaliyyətin aparılmamasına təminat
- 352.** Mülkiyyət hüququna təminatı dedikdə hansı mülkiyyət formalarının qorunması nəzərdə tutulur
- özəl mülkiyyətin
 - ✓ hamısı
 - bələdiyyə mülkiyyətin
 - ictimai təşkilatların mülkiyyətin
 - dövlət mülkiyyətin
- 353.** Müasir şəraitində demokratik dövlətin idarəetmə sistemi aşağıdakı mühüm vəzi-fələrin yerinə yetirilməsi imkanını yaratmalıdır:
- əməkhaqqının minimum həddinə, müvafiq standartlara uyğun iş şəraitinə dövlət təminatı
 - ✓ hamısı
 - ç) təhsil, mənzil və sağlamlığın müdafiəsi hüququna təminat
 - müxtəlif inzibati, regional və vəzifə imtiyazlarının ləğvinə təminat
 - qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət, əmək, kapital və sosial yardım üzrə gəlirlərə və onların real dəyərinə təminat
- 354.** Dövlət orqanları tərəfin-dən reallaşan idarəetmə funksiyalarının həyata keçirilməsi ayrı-ayrı işgüzar təşki-latların bazar mühitində işləməsi çərçivəsini
- genişləndirməlidir
 - ✓ məhdudlaşdırmağdır
 - inkişaf etdirməlidir
 - hamısı
 - bərabərləşdirilməlidir
- 355.** De-mokratik dövlətlərdə məqsədyönlülük müxtəlif ictimai qrup və təşkilatların ma-raqlarının yolu ilə aparılır
- pozulması və nizamlanması
 - ✓ tarazlaşdırılması və nizamlanması
 - pozulması və tapdalanması
 - heç biri
 - tapdalanması və tarazlaşdırılmas
- 356.** Müstəqillik dövründə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası demokratik dövlətə xas olan aşağıdakı cəhətləri özündə təsbit etmişdir
- xalqın azad şəkildə öz iradəsini bildirməsi
 - ✓ hamısı
 - şəxsiyyətin hüquq və azadlıqlarına riayət olunması məqsədilə ictimai həyatın bütün sferalarında qanunun aliliyinin təmin olunması
 - müstəqil Konstitusiya Məhkəməsinin təşkil olunması
 - mühüm dövlət qərarlarının qəbul edilməsində plüralizmin və so-sial-siyasi qüv-və-lərin bərabərhüquqluğunun gözlənilməsi
- 357.** Azərbaycan Respublikasında demokratik dövlətin qurulması tarixən sınaqdan çıxmış bəzi cəhətlərin bərqərar olmasını zəruri edir:
- xalqın azad şəkildə öz iradəsini bildirməsi
 - ✓ hamısı
 - şəxsiyyətin hüquq və azadlıqlarına riayət olunması məqsədilə ictimai həyatın bütün sferalarında qanunun aliliyinin təmin olunması
 - müstəqil Konstitusiya Məhkəməsinin təşkil olunması
 - mühüm dövlət qərarlarının qəbul edilməsində plüralizmin və so-sial-siyasi qüv-və-lərin bərabərhüquqluğunun gözlənilməsi
- 358.** “Qərar”a aid olan cəhət
- pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur
 - ✓ insanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsidir
 - missiyaları yerinə yetirmək üçün maliyyə vəsaitlərinin yaranmasıdır
 - heç biri

- konkret məqsədlərə yönəldilmiş tədbirlərin ləğvidir

359. İdarəetmə üzrə məşhur tədqiqatçı Çaster Bernard idarəetməyə prosesi kimi baxmışdır

- qərarların ləğvi
- ✓ qərarların qəbulu
- qərarın təhlili
- qərarın icrası
- qərarın yaranması

360. Qərarların qəbulu prosesində başlanğıc möv-qeyin təhlil edilməsinin məqsədinə aiddir

- problemin məğzini üzə çıxar-maq
- ✓ hamısı
- təşkilatın inkişaf pers-pek-tiv--lə-ri-ni müəyyən etmək
- pers-pek-tiv--lə-ri-n dəyişilməsinə ola biləcək təhlükələri müəy-yən et-mək-
- müa-sir vəziyyəti qiymətləndirmək

361. Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesində ilkin mərhələ kimi baş-langıç mövqeyin hərtətəfli təhlilini hansı alim göstərmişdir

- E.Berq
- ✓ P.Akoff
- U.Riz
- R.Rouz
- N.Berlin

362. Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesinə aid hansı mərhələni göstərmək olmaz:

- Problemin yaranması
- ✓ İnkişafın diskontu
- Qərarların qəbul edilməsi
- Qərarların icra edilməsi
- Problemin formalaşdırılması və təhlili

363. Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesinə aid hansı mərhələni göstərmək olar:

- Problemin yaranması
- ✓ hamısı
- Qərarların qəbul edilməsi
- Qərarların icra edilməsi
- Problemin formalaşdırılması və təhlili

364. Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilmə-sinin ardıcıl formasına aid olan cəhət –

- bu formanın səmərəliliyinin əsas şərti funksiyaların və bütün məq-səd qruplarının məsuliyyətinin dəqiq müəyyən olunmasıdır
- ✓ innovasiya fəaliyyətinin mərhələlərlə, bütün funk-sional şöbələrdə növbə ilə keçirilməsini nəzərdə tutur
- ayrı-ayrı konkret şöbədə mərhələnin başlanmasından sonra nəticələr təşkilatın rəh-bər-liyinə verilmir, o innovasiyaların tətbiqinin davam etdirilməsinin məq-sədəuyğunluğu haqqında qərar qəbul edə bilməz
- hamısı
- innovasiya layihələrinin tət-biq-edilmə müddətinin 30-70%, konstruksiya dəyişikliklərinin sayı-nın 65-80% azalması; qərarların həyata keçirilməsi keyfiyyətinin 200-600% yük-səl-məsi; kollektivdə yaradıcılıq atmosferinin yaradılması və innova-si-yalara müqavimətin azalması kimi üstünlüklər qeyd olunur

365. Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilmə-sinin hansı müxtəlif formaları var

- üfüqi, şaquli və inteqral
- ✓ ardıcıl, paralel və inteqral
- üfüqi, şaquli və ardıcıl
- funksional, paralel və ekoloji
- üfüqi, şaquli və paralel

366. Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilmə-sinin neçə forması var

- 2.0
- √ 3.0
- 5.0
- 6.0
- 4.0

367. Dövlət inzibati-idarəetməsində innovasiya riskləri qrupuna aid olmayanı tapın

- siyasi risklər
- √ zaman riskləri
- texniki risklər
- ekoloji risklər
- iqtisadi risklər

368. Dövlət inzibati-idarəetməsində innovasiya riskləri qrupuna aiddir

- texniki risklər
- siyasi risklər
- iqtisadi risklər
- √ hamısı
- ekoloji risklər

369. Dövlət inzibati-idarəetməsində ekoloji risklərə aid olan cəhət -

- vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
- √ layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması
- layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
- hamısı
- resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir

370. Dövlət inzibati-idarəetməsində texniki risklərə aid olan cəhət -

- vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
- √ layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
- layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması
- hamısı
- resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir

371. Dövlət inzibati-idarəetməsində iqtisadi risklərə aid olan cəhət –

- vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
- √ resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
- layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması
- hamısı
- layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir

372. Dövlət inzibati-idarəetməsində siyasi risklər –

- resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsi;

- ✓ vergi qoyuluşu, amortizasiya və s. sahələrdə döv-lət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
 - layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması.
 - hamısı
 - layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsi;
- 373.** Dövlət inzibati-idarəetməsi üçün innovasiya riskləri bir-biri ilə qarşılıqlı əlaqədə olan neçə qrupa ayrılır
- 3.0
 - ✓ 4.0
 - 5.0
 - 6.0
 - 2.0
- 374.** Hansı mərhələdə layihənin variantları ya öz qüvvələri hesabına, ya da məsləhət şirkətlərinin cəlb edilməsi vasitəsilə öyrənilir
- birinci mərhələdə
 - ✓ üçüncü mərhələdə
 - dördüncü mərhələdə
 - bütün mərhələlərdə
 - ikinci mərhələdə
- 375.** İnnovasiya fəaliyyətində hansı mərhələdə layihənin reallaşdırılacağı bazarın və mühitin, bu-nun üçün lazım olan resursların, vergi, amortizasiya və maliyyə-kredit siyasətinin, həmçinin, ekoloji və digər normativlərin layihənin səmərəliliyinə təsirinin təhlili həyata keçirilir
- birinci mərhələdə
 - ✓ ikinci mərhələdə
 - dördüncü mərhələdə
 - bütün mərhələlərdə
 - üçüncü mərhələdə
- 376.** Hansı mərhələdə layihə ideyasının həyata keçirilməsi zərurəti və imkanları təhlil edilir, əlverişli innovasiya şəraiti təhlil olunur
- ikinci mərhələdə
 - ✓ birinci mərhələdə
 - dördüncü mərhələdə
 - bütün mərhələlərdə
 - üçüncü mərhələdə
- 377.** İnnovasiya fəaliyyətində qərarları qəbul etmək üçün həlledici mərhələ -
- istehsal mərhələsidir
 - ✓ innovasiyaya qədər olan mərhələdir
 - innovasiyadan sonrakı mərhələdir
 - heç biri
 - istehsaldan sonrakı mərhələdir
- 378.** İnnovasiya layihələrinin hazırlanması və həyata keçirilməsi ideyanın yaranmasından qərarın qəbul edilməsinə qədər hansı fazaları əhatə edir
- innovasiyanın yaranması, innovasiyanın ölçülməsi, innovasiyada sonrakı fazalar
 - ✓ innovasiyaya qədər, innovasiya və istehsal fazalarını
 - innovasiyanın ölçülməsi, istehsalın təşkili fazaları
 - hamısı
 - innovasiyaya qədər, innovasiyadan sonrakı fazalarını
- 379.** Ekspertlər restrukturizasiyasının əsas üç istiqamətini müəyyən-ləş-di-rirlər

- 6.0
- ✓ 3.0
- 5.0
- 2.0
- 4.0

380. Aşağıdakılardan hansı restrukturizasiyasının istiqamətinə aiddir:

- xaricdə müstəqil firmalar arasında kommertiya əlaqələrinin inkişafının strateji alyansların formalaşması
- ✓ idarəetmənin səmərəliliyini artırmaq məqsədilə az səmərəli quruluş halqalarının aradan qaldırılması, həmçinin, nəzarət funksiyasını asanlaşdırmaq məqsədilə quruluşun təkmilləşdirilməsi
- istehsal-sənaye və iqtisadiyyatın digər sahələrinin istehsal xarakterli məhsul və xidmətlərə olan tələbatlarının ödənilməsi üzrə xüsusiləşdirilmiş təşkilatlar şəbəkəsinin yaradılması
- iqtisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin göstərilməsi üçün təşkilatlar şəbəkəsinin yaradılması
- infrastrukturasiyanın əsas iqtisadi resursa çevrilməsi müasir korporasiyanın fəaliyyəti

381. Operativ qərar siyasi oyunun hansı səviyyəsində qəbul edilir

- hamısı
- fərq etmər
- ✓ orta
- böyük
- kiçik

382. Məqsədin ölçülməsi nöqtəy-nəzərindən aşağıdakı hansı məsələlər üzərində dayanmaq lazımdır:

- Nə ölçülür
- ✓ hamısı
- Hansı ölçü vasitəsi vardır
- Ölçmənin hansı funksiyaları vardır
- Necə ölçülür

383. Strateji məqsədlər elə nəticələndir ki, dövlət menecmenti buna hansı zaman müddətində istiqamətlənməlidir

- qısa müddətdə (1-2 il)
- anı müddətdə
- ✓ uzun müddət (5-10 il)
- vaxtaşırı

384. Strateji menecment aşağıdakıları hansını əhatə etməməlidir:

- perspektivləri və məqsədləri düzgün müəyyən etmək
- ✓ dövlət strukturlarının passiv işə səfərbər olunmasına ali rəhbərliyin məcbur edilməsi
- planlaşdırma və cari qərarların qəbul edilməsi çərçivəsinin qəbulu
- dövlət inzibatçılığına ciddilik və daxili vəhdətin verilməsi
- dövlət idarəetməsinin təşkilinin bütün əsas problemlərini nəzərə almaq

385. Xarici ekspertlərin rəylərinə görə, strateji menecment aşağıdakıları əhatə etməlidir:

- perspektivləri və məqsədləri düzgün müəyyən etmək
- ✓ hamısı
- planlaşdırma və cari qərarların qəbul edilməsi çərçivəsinin qəbulu
- dövlət inzibatçılığına ciddilik və daxili vəhdətin verilməsi
- dövlət idarəetməsinin təşkilinin bütün əsas problemlərini nəzərə almaq

386. Strateji dövlət menecmenti aşağıdakı hansı məsələni həll etməlidir:

- qoyulan məsələləri həlli üçün yolların araşdırılması, gələcək proqnozların istiqamətləndirilməsi, müstəqil azad toplaşmanı məhdudlaşdırma

- ✓ qoyulan məqsəd bir neçə ili qabaqlamalıdır, məqsədlərə çatmaq üçün tədbirlər hazırlamalı və onlara çatmaq üçün müvafiq təşkilati resurslar axtarmalıdır
- yaranan problemləri bir neçə il qabaqlamalı, cəmiyyətdə sosial rifahı bərqərar etməli
 - heç biri
 - yerlərdə problemlərin təhlili, təkcə ədalət prinsipini yox bərabərlik prinsiplərində üstün tutmamalıdır
- 387.** “Vəziyyətin qiymətləndirilməsi” Professoru Joffri Straussmen me-necerin siyasi mühitin məhdudlaşmasına adaptasiya olmasını nə-zərə almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının neçənci mərhələsidir
- ikinci
 - ✓ birinci
 - dördüncü
 - beşinci
 - birinci
- 388.** Professoru Joffri Straussmen me-necerin siyasi mühitin məhdudlaşmasına adaptasiya olmasını nə-zərə almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının birinci mərhələsini tapın:
- siyasi hakimiyyətin məhdudlaşdırıcılarını müəyyən etməkdir
 - ✓ vəziyyətin qiymətləndirilməsi
 - anı reaksiyalara hazırlıq
 - hamısı
 - siyasi oyunlarda menecerin rolunun müəyyən edilməsidir
- 389.** Professoru Joffri Straussmen me-necerin siyasi mühitin məhdudlaşmasına adaptasiya olmasını nə-zərə almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının üç mərhələsini göstərir:
- 2.0
 - ✓ 3.0
 - 5.0
 - 6.0
 - 4.0
- 390.** Hansı siyasətçi dövlət quruluşunda işgüzar dairələrin çətinliklərini belə izah edir: əksər biznesmentlər höku-mət-də nazir postu tutduqda narahatlıq hissi keçirirlər
- Elton Meyo
 - ✓ J. Ford
 - Abraham Maslou
 - L.Uayt
 - Fris Rotlisberger
- 391.** Postindustrial dövlətdə vətəndaşlar arasındakı populyarlığa uyğun olaraq siyasi par-tiyalar hər ilin konkret günündə formalaşdıracaqdır
- prezidenti
 - ✓ parlamenti
 - dualizmi
 - heç biri
 - iqtisadi kottecləri
- 392.** Postindustrial dövlət quruluşu şəraitində vətəndaş hansı hüquqa malik olacaqdır
- iş
 - yerdəyişmələr
 - inam
 - ✓ hamısı
 - söz azad--lığı
- 393.** Postindustrial dövlət quruluşu ölkələrin siyasi sistemlərinin əsasını onun hansı sistem-bazisi tutur

- arbitr, vətəndaş və iqtisadi kotteclər
- √ vətəndaş, vətəndaş cəmiyyəti və dövlət
- vətəndaş, elektron kotteclər və təsərrüfatçılıq
- elektron kotteclər, dövlət və təsərrüfatçılıq
- arbitr, elektron kotteclər və iqtisadi kotteclər

394. Postindustrial dövlət quruluşu ölkələrin siyasi sistemlərinin əsasını onun neçə sistem-bazisi tutur

- 6.0
- 4.0
- √ 3.0
- 5.0
- 2.0

395. Postindustrial cəmiyyətin siyasi sisteminin xarakterik xüsusiyyətlərindən səhv olanı tapın:

- cəmiyyətin siyasi üstqurumundan onun iqtisadi bazisinə çevrilən dövlətin yaran-ması, başqa sözlə, cəmiyyətin siyasi hüquqlarının reqla-ment-ləş-dirilən institutdan onun sosial-hüquqi hüquqlarını təmin edən dövlətin yaradılması
- √ dünya so-sialist sistemi ölkələrində maddi tərəqqi prinsipi xarakterikdir
- ənənəvi müxtəlif sinifli cəmiyyətdən, postindustrial hakimiyyətin mülkiyyətçi monosinifli cəmiyyətə çevrilməsi
- müxtəlif sinifli cəmiyyətin ənənəvi antaqonist ziddiyyətlərinin korporativ tipli postindustrial cəmiyyətin qeyri-antagonist ziddiyyətləri ilə əvəz olunması
- vətəndaşların dövlət səhmdarlarına müvafiq olaraq real ali hakimiyyət daşıyıcılarına çevrilməsi

396. Postindustrial cəmiyyətin siyasi sisteminin xarakterik xüsusiyyətləri aşağıdakı-lar-dan ibarətdir:

- cəmiyyətin siyasi üstqurumundan onun iqtisadi bazisinə çevrilən dövlətin yaran-ması, başqa sözlə, cəmiyyətin siyasi hüquqlarının reqla-ment-ləş-dirilən institutdan onun sosial-hüquqi hüquqlarını təmin edən dövlətin yaradılması
- √ hamısı
- ənənəvi müxtəlif sinifli cəmiyyətdən, postindustrial hakimiyyətin mülkiyyətçi monosinifli cəmiyyətə çevrilməsi
- müxtəlif sinifli cəmiyyətin ənənəvi antaqonist ziddiyyətlərinin korporativ tipli postindustrial cəmiyyətin qeyri-antagonist ziddiyyətləri ilə əvəz olunması
- vətəndaşların dövlət səhmdarlarına müvafiq olaraq real ali hakimiyyət daşıyıcılarına çevrilməsi

397. İnformasiya cəmiyyətində ev təsərrüfatı və ailə «istehsalın» ilkin özəyinə çevri-lir və formasında təzahür edir

- iqtisadi kotteclər
- √ elektron kotteclər
- arbitr
- peşəkarlar cəmiyyəti
- intensiv elmi cəmiyyətlər

398. Vahid informasiya-kom-munikasiya fəzasının formalaş-dı-rıl-ma-sı, nəinki sosial və institusional, habelə texno-loji olaraq bu kom-pleks-də:

- postindustrial dövlətin
- √ hamısı
- vətən-daşların; nəhayət
- vətəndaş cəmiyyətləri institutlarının və ölkə-nin idarə edilməsinin birləşdirilməsini təmin edir
- təsərrüfatçılıq subyekt-lərinin

399. Elmi-tədqiqat işlərinə ayrılmış büdcə vəsaitlərinin həcminə görə hansı dünya ölkələri arasında öndə gedir

- Çin
- √ ABŞ
- Türkiyə
- Fransa
- Azərbaycan

400. Ticarət, nəqliyyat, anbar, ra-bitə, maliyyə institutları, sığorta sis-te-mi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sfe-raları BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir

- birinci
- √ üçüncü
- dördüncü
- beşinci
- ikinci

401. Metallurjiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elekt-ro-energetika, qaz və su təchizatı BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir

- birinci
- √ ikinci
- dördüncü
- beşinci
- üçüncü

402. Kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsər-rüfat-ları BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir

- ikinci
- √ birinci
- dördüncü
- beşinci
- üçüncü

403. BMT-nin təsnifatına əsasən iqtisadiyyatın üçüncü sektoruna aiddir

- kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsər-rüfat-ları
- √ ticarət, nəqliyyat, anbar, ra-bitə, maliyyə institutları, sığorta sis-te-mi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sfe-raları aiddir
- anbar, ra-bitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı
- metallurjiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
- metallurjiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elekt-ro-energetika, qaz və su təchizatı

404. BMT-nin təsnifatına əsasən iqtisadiyyatın ikinci sektoruna aiddir

- kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsər-rüfat-ları
- √ metallurjiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elekt-ro-energetika, qaz və su təchizatı
- anbar, ra-bitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı
- metallurjiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
- ticarət, nəqliyyat, anbar, ra-bitə, maliyyə institutları, sığorta sis-te-mi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sfe-raları aiddir

405. BMT-nin təsnifatına əsasən iqtisadiyyatın birinci sek-toruna aiddir

- metallurjiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elekt-ro-energetika, qaz və su təchizatı
- √ kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsər-rüfat-ları
- anbar, ra-bitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı
- metallurjiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
- ticarət, nəqliyyat, anbar, ra-bitə, maliyyə institutları, sığorta sis-te-mi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sfe-raları aiddir

406. Avtomobilqayırma, metallurjiya, elektrotexnika, neft hasilatı və emalı əsas texnoloji quruluşlar hansı təsnifatına aiddir

- postindustrial quruluş
- √ sənaye quruluşu
- yarımkeçiricilər texnologiyası
- heç biri
- yeni quruluş

407. Sahibkarlıq gəliri –

- cəmiyyətin texnoloji, iqtisadi və sosial təşkilində baş verən dəyi-şikliklər məcmusu nəticəsidir
- √ sahibkarın istehsal amillərini riskli innovasiya yanaşması ilə qovuşdurmasından yaranan xüsusi qabiliyyətlərinin nəticəsidir

- sosial faydalılığın bu və ya digər rifahının bölüşdürülməsini meydana gətirən ictimai marağın ortaya çıxması nəticəsidir
 - hamısı
 - işlərin müddətini azaltmaq, şəxsi və kollektiv məsuliyyətini yük---səltmək, kənar məsləhətçiləri cəlb etmək, funksiyaların də--qiq pay--laşdırılması nəticəsidir
- 408.** Sahibkarlığın məqsədi –
- müflisləşmə
 - ✓ yüksək mən-fə-ət
 - minimum gəlir
 - heç biri
 - ifrat inhisarcılıq
- 409.** Sahibkar iş iqtisadi fəaliyyətin və bazar münasibətlərinin əsas
- obyektidir
 - ✓ subyektidir
 - qoruyucusudur
 - hamısı
 - tənzimləyicisidir
- 410.** Sənayedə publik rileyşnz qarşısında hansı əsas məsələ mövcuddur
- dinamik inkişaf çərçivəsində işçilərin ixtisaslarının artırılması ilə münasibətlərin korlanması və ixtisarların genişlənməsidir
 - ✓ özünün alıcıları, səhmdarları, işçiləri ilə kontakt yaratmasıdır və kəskin rəqabət şəraitində şirkətin əmtəə və xidmət bazarlarının genişləndirilməsidir
 - cari böhranlı vəziyyətdən ölkənin çıxması prosesində ekoloji vəziyyəti sabitləşdirmək
 - heç biri
 - təşkilatın nüfuzunun qorunması üzrə fəaliyyətin darlaşdırılması və reklam işlərinin genişləndirilməsi
- 411.** Biznesdə publik rileyşnz fərqli, lakin qarşılıqlı əlaqədə olan neçə fəaliyyət sahəsini tapın:
- problemin təhlili, tədqiqi və formalaşdırılması
 - ✓ hamısı
 - koordinasiya və proqramın yerinə yetirilməsi
 - nəticələrə nəzarət, qiymətləndirmə və mümkün dəyişikliklərin həyata keçirilməsi
 - fəaliyyət proqramı və büdcənin hazırlanması
- 412.** Biznesdə publik rileyşnz fərqli, lakin qarşılıqlı əlaqədə olan neçə fəaliyyət sahəsinə bölünür:
- 3.0
 - ✓ 4.0
 - 5.0
 - 7.0
 - 2.0
- 413.** Biznesdə cəmiyyətlə əlaqələr qurulması üzrə peşəkarlar aşağıdakı hansı istiqamətlərdə fəaliyyət göstərə bilərlər:
- insanın fəaliyyət tərzinin anlaşılmasının tədqiqi üzrə məsləhətlərin ve-ril-məsi
 - ✓ hamısı
 - heyət, malgöndərən və alıcılarla qarşılıqlı münasibətlərin yaxşı-laş-dırılması
 - sənaye əlaqələrinin yaxşılaşdırılması
 - şəxsi və ictimai maraqların uzlaşdırılması
- 414.** Publik rileyşnz fəaliyyətini aid olan sahə deyil
- ictimai münasibətlər
 - ✓ insan sağlamlığı
 - sənaye əlaqələri
 - maliyyə əlaqələri

- beynəlxalq əlaqələr

415. Pablik rileyşnz fəaliyyətinin mühüm rol oynadığı sahə hansıdır

- ictimai münasibətlər
- ✓ hamısı
- sənaye əlaqələri
- maliyyə əlaqələri
- beynəlxalq əlaqələr

416. Geniş mənada pablik rileyşnz cəmiyyətlə əlaqələrin qurulmasının aşağıdakılardan hansı əsas istiqamətini əhatə edir

- ictimai münasibətlər
- ✓ hamısı
- sənaye əlaqələri
- maliyyə əlaqələri
- dövlətlə əlaqələr

417. Geniş mənada pablik rileyşnz cəmiyyətlə əlaqələrin qurulmasının neçə əsas istiqamətini əhatə edir:

- 2.0
- ✓ 10.0
- 4.0
- 7.0
- 3.0

418. Mövcud iqtisadi durumda respublikamızdakı sosial problemlər və onların qarşısının alınması yollarını ümumiləşdirilmiş şəkildə hansını göstərmək olar

- döv-lətin bu sa-hə-də-ki sosial siyasəti əsas etibarilə mövcud səviyyənin gələcəkdə daha da en-mə-mə-sinə, sonralar isə yoxsulluğun miqyasını məh-dudlaşdırmaq, perspektivdə isə əha-linin həyat səviyyəsinin yük-səldilməsi üçün şərait yaratmaqdan ibarət olmalıdır
- ✓ hamısı
- müasir sosial siyasətin ən mühüm cizgilərindən biri də əha-li-nin gə-lir-lə-ri-nə dövlətin əsas sosial təminatçı olmasıdır
- əhalinin zəif müdafiə olunan təbəqələrinin, xüsusilə də Qarabağ mühari-bə-si əlillərinin mənzil şəraitlərinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxla-ma-lıdır, şəhid ailələrinin bütün sosial prob-lemləri yüksək səviyyədə həll olun-malıdır
- həyat səviyyəsinin sabitliyinin təmin edilməsi və onun təcridən yüksəl-dil-mə-sinə əsaslı şəraitin yaradılması üçün cəmiyyətin aktiv əmək qabiliyyətli his-sə-si-ni yüksək məhsuldar və səmərəli əməklə, yaxud sahibkarlıq fəaliyyəti ilə öz ri-fah-ını yüksəltməkdən ötrü sti-mul-laş-dırmaq lazımdır

419. R.Fişer və S.Braunun danışıqlar pro-sesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “diqqətlilik” amilinə aid olan cəhət hansıdır

- hətta əks tərəf özünü emosional göstərsə belə özünü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
- ✓ əgər əks tərəf sizi dinləmirsə, onda onunla məslə-hət-ləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşı-laşacaqdır
- tərəfdaşı öyrətməyin, onun arqu-mentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
- tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diq-qətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
- hətta əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir

420. R.Fişer və S.Braunun danışıqlar pro-sesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “inandırma” amilinə aid olan cəhət hansıdır

- hətta əks tərəf özünü emosional göstərsə belə özünü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
- ✓ hətta əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
- tərəfdaşı öyrətməyin, onun arqu-mentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
- tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diq-qətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
- əgər əks tərəf sizi dinləmirsə, onda onunla məslə-hət-ləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşı-laşacaqdır

421. R.Fişer və S.Braunun danışıqlar pro-sesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “başadüşmə” amilinə aid olan cəhət hansıdır

- həttə əks tərəf özünü emosional göstərsə belə özünü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
 - √ tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
 - tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
 - həttə əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
 - əgər əks tərəf sizi dinləmirsə, onda onunla məslə-hət-ləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşı-laşacaqdır
- 422.** R.Fişer və S.Braunun danışıqlar pro-sesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “səmərəlilik” amilinə aid olan cəhət hansıdır
- tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
 - √ həttə əks tərəf özünü emosional göstərsə belə özünü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
 - tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
 - həttə əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
 - əgər əks tərəf sizi dinləmirsə, onda onunla məslə-hət-ləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşı-laşacaqdır
- 423.** Aşağıdakılardan hansı R.Fişer və S.Braunun danışıqlar pro-sesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün göstərdiyi amildir:
- səmərəlilik
 - √ hamısı
 - inandırma
 - diqqətlilik
 - başadüşmə
- 424.** R.Fişer və S.Braunun danışıqlar pro-sesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün neçə əsas amil göstərilir
- 5.0
 - √ 6.0
 - 3.0
 - 2.0
 - 4.0
- 425.** Proqnozlaşdırmanın hansı metodu əvvəllər tətbiq edilən fəaliyyət prin-sip-lə-rindən istifadə etməklə öyrənilən obyektin tələb olunan xarakteristikalarına çat-mağın mümkün olmamasına, eyni zamanda yeni fəaliyyət prin-sip-lə-rindən istifadə imkanlarını nəzərə almaqla öy-rə-nilən obyektin inkişafının geniş spektri alternativlərinə olan tələbatın müəyyən edilməsinə əsaslanır
- eksperimental metod
 - √ funksional metodu
 - indeks metodu
 - kombinəlaşdırılmış metodu
 - normativ metodu
- 426.** Proqnozlaşdırmanın hansı metodu mövcud şəraitlə müqayisədə gələcəkdə hər hansı şəraitin dəyişməsinə xarak-terizə edən indeks-lərin köməyi ilə obyektin mövcud göstəricilərinin qiymətlərinin gələcək dövrlərə uyğunlaşdırılmasına əsaslanır
- eksperimental metod
 - √ indeks metodu
 - funksional metodu
 - kombinəlaşdırılmış metodu
 - normativ metodu
- 427.** Proqnozlaşdırmanın hansı metodu iqtisadi və təşkilati-texniki gös-tə-ri-cilər arasında asılılığın müəyyən edilməsinə və obyektin gələcək in-kişaf oriyentirinin müəyyənəşdirilməsinə əsaslanır
- eksperimental metod
 - √ normativ metodu
 - funksional metodu
 - kombinəlaşdırılmış metodu

- indeks metodu
- 428.** Proqnozlaşdırmanın hansı metodundan kütləvi is-teh-sa-lın elmi-tədqiqat və təcrübə-konstruktor işləri mərhələsində, həmçinin, isteh-salın təşkilati-texniki cəhətdən hazırlanması mərhələsində istifadə edilir
- kombinəlaşdırılmış metodu
 - funksional metodu
 - √ eksperimental metodu
 - indeks metodu
 - normativ metodu
- 429.** Proqnozlaşdırmanın parametrik metodları hansı növə bölünür
- texniki-iqtisadi, sosial və demoqrafik
 - √ xüsusi çəki göstəriciləri və reqressiya bərabərliyi üzrə
 - hamısı
 - kompleks, sahəvi, sahələrarası
 - aşağı əməkhaqqı, tə-qaüd və müavinət
- 430.** Təcrübədə hər hansı obyektin yara-dılmasının ilkin mərhələsində çox vaxt gələcək obyektin məlum parametrlərinin miqdarı və istehsalın təşkilati-texniki səviyyəsi haqqındakı göstəricilər məhdud olur, belə şəraitdə qərar qəbul etmək üçün daha sadə, lakin nisbətən az dəqiq olan proqnozlaşdırma me-todu –..... tətbiq etmək olar
- proqram-məqsədli metodu
 - oynama metodu
 - yüzdəbirlər metodu
 - √ ekstrapolyasiya metodunu
 - inkubasiya metodudur
- 431.** Qərarların qəbulu vəzifələrinin təsnifləşdirilməsi zamanı elmi ədəbiyyatlarda təsnifləşdirmə meyarı kimi aşağıdakılardan hansından istifadə olunur:
- məqsədlərin sayı
 - informasiyanın əldə edilməsi üçün eksperimentdən istifadə;
 - √ hamısı
 - informasiyanın müəyyənliyi səviyyəsi;
 - qərar qəbul edən şəxslərin sayı;
- 432.** Perspektiv planların hazırlanması və qəbuluna isti-qamətlənmiş qərarlar adlanırlar
- sabitləşdirici qərarlar
 - strateji qərarlar
 - √ perspektiv qərarlar
 - operativ qərarlar
 - cari qərarlar
- 433.** Müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təş-kilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edən qərarlar adlanırlar
- cari qərarlar
 - perspektiv qərarlar
 - √ strateji qərarlar
 - operativ qərarlar
 - sabitləşdirici qərarlar
- 434.** Sabitləşdirici qərarlara aid olan cəhət hansıdır
- √ təşkilatın, onun altsistemlərinin lazımi vəziyyət-lərdən çıxması üçün qəbul edilir
 - konkret aşağı səviyyə elementi üçün qəbul edilir
 - perspektiv planların hazırlanması və qəbuluna isti-qamətlənmiş qərarlardır
 - perspektiv qərarları inkişaf etdirir və dəqiq-ləşdirir

- müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təş-kilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
- 435.** Operativ qərarlara aid olan cəhət hansıdır
- təşkilatın, onun altsistemlərinin lazımi vəziyyət-lərdən çıxması üçün qəbul edilir
 - perspektiv planların hazırlanması və qəbuluna isti-qamətlənmiş qərarlardır
 - müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təş-kilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
 - perspektiv qərarları inkişaf etdirir və dəqiq-ləşdirir
 - ✓ konkret aşağı səviyyə elementi üçün qəbul edilir
- 436.** Perspektiv qərarlara aid olan cəhət hansıdır
- perspektiv qərarları inkişaf etdirir və dəqiq-ləşdirir
 - müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təş-kilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
 - təşkilatın, onun altsistemlərinin lazımi vəziyyət-lərdən çıxması üçün qəbul edilir
 - ✓ perspektiv planların hazırlanması və qəbuluna isti-qamətlənmiş qərarlardır
 - konkret aşağı səviyyə elementi üçün qəbul edilir
- 437.** Strateji qərarlara aid olan cəhət hansıdır
- perspektiv planların hazırlanması və qəbuluna isti-qamətlənmiş qərarlardır
 - təşkilatın, onun altsistemlərinin lazımi vəziyyət-lərdən çıxması üçün qəbul edilir
 - konkret aşağı səviyyə elementi üçün qəbul edilir
 - perspektiv qərarları inkişaf etdirir və dəqiq-ləşdirir
 - ✓ müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təş-kilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
- 438.** Proqnozlaşdırılan səmərəliyə uyğun olaraq qərarlar aşağıdakı kimi təsnif-ləşdirilir
- uzunmüddətli, ortamüddətli, qısamüddətli və birdəfəlik qərarlara
 - qarışıq, tsiklik və strateji qərarlar
 - indivi-dual, qrup, və kollektiv qərarlara
 - ✓ ordinar qərarlar, sinergetik qərarlar və asinergetik qərarlar
 - sistemlilik, iyerarxiya və tabeçilik
- 439.** Qərarlar zaman fəaliyyətinə və müddətinə görə təsnifləş-dirilir. Bu təsnifləş-dirmə qrupuna aid olmayanı tapın
- birdəfəlik qərarlar
 - qısamüddətli qərarlar
 - uzunmüddətli qərarlar
 - ortamüddətli qərarlar
 - ✓ sistemlilik qərarlar
- 440.** Qərarların zaman fəaliyyətinə və müddətinə görə təsnifləş-dirilir:
- uzunmüddətli, ortamüddətli və müddətsiz qərarlar
 - heç biri
 - fasiləli və fasiləsiz qərarlar
 - ✓ uzunmüddətli, ortamüddətli, qısamüddətli və birdəfəlik qərarlara
 - uzunmüddətli, qısamüddətli və müddətsiz qərarlar
- 441.** Qərarların təsnifləş-dirilməsi onları hazırlama ardıcıl-lı-ğı-na və qəbuluna görə bölünür
- sistemlilik, iyerarxiya, tabeçilik və tsiklik qərarlara
 - sistemlilik, iyerarxiya, tabeçilik və kollektiv qərarlara
 - tabeçilik və tsiklik, qarışıq və kollektiv qərarlara
 - ✓ indivi-dual, qrup, qarışıq və kollektiv qərarlara
 - indivi-dual, qrup, tabeçilik və tsiklik qərarlara

442. Qərarların təsnifləşdirilməsi onları hazırlama ardıcılı-ğı-na və qəbuluna görə qərarlar neçə yerə bölünür

- 3.0
- 6.0
- 5.0
- √ 4.0
- 2.0

443. Qərarlar hansı meyara görə qruplaşdırılır:

- tsiklik
- iyerarxiya
- √ hamısı
- tabeçilik
- sistemlilik

444. Bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçim hansı qərarlara aid edilir

- intuitiv qərarlar
- √ mülahizələrə əsaslanan qərarlar
- impulsiv qərarlar
- inert qərarlar
- tarazlaşmış qərarları

445. Məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyəti adlanır

- mülahizələrə əsaslanan qərarlar
- √ intuitiv qərarlar
- impulsiv qərarlar
- inert qərarlar
- tarazlaşmış qərarları

446. İnert qərarlara aid olan cəhət –

- intuisiya – məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
- √ bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyaların yaradılması üstünlük təşkil edir
- məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar
- hamısı
- bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir

447. Mülahizələrə əsaslanan qərarlara aid olan cəhət

- intuisiya – məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
- √ bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir
- məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar
- hamısı
- bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyaların yaradılması üstünlük təşkil edir

448. İntuitiv qərarlara aid olan cəhət –

- bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir
- √ intuisiya – məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
- məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar
- hamısı
- bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyaların yaradılması üstünlük təşkil edir

449. İdarəetmə qərarları hansı idarə-etmə funksiyaları ilə əlaqəlidir

- planlaşdırma

- √ hamısı
- koordinasiya
- motivasiya
- təşkilətmə

450. İdarəetmə prosesinin əsasıdır –

- rəqabət
- √ ida-rə-etmə qərarları
- risk
- innovasiya
- qloballaşma

451. İda-rə-etmə qərarları –

- insanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsidir
- √ idarə olunan sistemin fəaliyyətinin obyektiv qanunlarının öy-rə-nil-məsinə və onun fəaliyyəti haqqında informasiyaların təhlilinə əsaslanaraq idarəetmə sub-yek-tinin yaradıcı və iradə fəaliyyəti, təsiridir
- konkret məqsədlərə yönəldilmiş tədbirlərin ləğvidir
- missiyaları yerinə yetirmək üçün maliyyə vəsaitlərinin yaranmasıdır
- pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur

452. Hər bir şəxsin öz şəxsi həyatındakı qəbul etdiyi qərar onun savadı və təcrübəsinə arxalanır –

- məqsəd
- √ peşəkarlıq
- əmək bölgüsü
- missiya
- nəticələr

453. İda-rə-etmə qərarlarının əsas fərqləndirici xüsusiyyətlərinə aid deyil:

- məqsəd
- √ rəqabət
- əmək bölgüsü
- peşəkarlıq
- nəticələr

454. İda-rə-etmə qərarlarının əsas fərqləndirici xüsusiyyətlərinə aiddir:

- məqsəd
- √ hamısı
- əmək bölgüsü
- peşəkarlıq
- nəticələr

455. İnsanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsi adlanır

- missiya
- √ qərar
- fərman
- əmr
- məqsəd

456. Hansı alim ayrılıqda götürülmüş sənaye müəs-sisələrinin xammal mənbələrinə və məhsulun satışı bazarlarına nəzərən optimal yerləşdirmə məntəqəsinin tapılması metodunu işləyib hazırlamışdır

- Y.Tyünen
- √ V.Launhardt

- D.Trumen
- F.Hersberq
- A.Veber

457. Məhz bu alimlərin işləri klaster nəzəriyyəsinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir

- F.Hersberqin, D.Trumenin və J. Fordun
- ✓ Y.Tyüenin, L.Launhardtın və A.Veberin
- F.Hersberqin, Abraham Maslounun və A.Veberin
- L.Uaytın, R.Fişerin və S.Braunun
- Elton Meyonun, Fris Rotlisbergerin və J. Fordun

458. İstehsalın yerləşdirilməsi (lokallaşdırma) nəzəriyyəsi hansı alimlərin tərəfindən işlənmişdir

- F.Hersberqin, D.Trumenin və J. Fordun
- ✓ Y.Tyüenin, L.Launhardtın və A.Veberin
- F.Hersberqin, Abraham Maslounun və A.Veberin
- L.Uaytın, R.Fişerin və S.Braunun
- Elton Meyonun, Fris Rotlisbergerin və J. Fordun

459. İnsanları öz şəxsi bizneslərini qurmağa maraqlandıran, yeni fəaliyyətə başlamış müəssisələrin novator məhsullar istehsalında onları dəstəkləyən, müəssisələrin inkişafına təkan verən mühiti yaradan və innovasiyalı biznesin təşkil edilməsində sahibkarlara yardımçı olan təşkilat adlanır

- ev təsərrüfatları
- bank
- ✓ biznes inkubator
- heç biri

460. Azərbaycanda ilk dəfə neçənci ildə “Tədris Biznes-İnkubator” yara-dıldı

- 2001.0
- ✓ 2005.0
- 1997.0
- 2010.0
- 2003.0

461. Azərbaycanda ilk dəfə hansı universitet nəzdində “Tədris Biznes-İnkubator” yara-dıldı

- Azərbaycan Dövlət Neft Akademiyasında
- ✓ Azərbaycan Dövlət İqtisad Universitetində
- Qafqaz Universitetində
- Qərb Universitetində
- Bakı Dövlət Universitetində

462. Tədris biznes inkubator hansı funksiyaları yerinə yetirir:

- ✓ hamısı
- yerli və xarici kiçik, orta və iri sahibkarlıq sahəsində qabaqcıl təc-rübə ilə tanışlıq məqsədilə elmi seminarların və praktikumların təşkil olunması
- menecment, sahibkarlıq fəaliyyəti, həyatın idarə edilməsi, krea-tiv menecment, innovasiya menecmenti, antiböhranlı idarəetmə və s. fən-lərin yeni metodika ilə tədrisi
- biznes planlarının tərtib edilməsi, menecmentin ümumi və xüsusi məsələləri, liderlik, korporativ menecment, problemlə situasiyalarda davranış və s. mövzularda treninqlərin keçirilməsi
- nəzəri və praktiki biliklərin konkret situasiyalarda tətbiqi

463. Kiçik müəssisələrin inkişafına mane olan faktorlar hansıdır

- yüksək vergi dərəcələri
- ✓ hamısı
- Əmtələrin rəqabətqabiliyyətinin aşağı olması

- İqtisadi mühitin qeyri-stabilliyi
- informasiya mühitinin zəifliyi

464. Regionun iqtisadi inkişafında biznes-inkubator hansı funk-siyanı həyata keçirmir

- yeni müəssisələrin yaradılması
- ✓ özəlləşdirmə prosesinin təşkili və qiymətin müəyyənləşdirilməsi
- artıq fəaliyyətdə olan müəssisələrin qorunub saxlanılması
- mövcud müəssisələrin daha da genişləndirilməsi
- digər rayonlardan mövcud müəssisələrin regiona cəlb edil-məsi

465. Regionun iqtisadi inkişafında biznes-inkubator hansı funk-siyanı həyata keçirir

- yeni müəssisələrin yaradılması
- ✓ hamısı
- artıq fəaliyyətdə olan müəssisələrin qorunub saxlanılması
- mövcud müəssisələrin daha da genişləndirilməsi
- digər rayonlardan mövcud müəssisələrin regiona cəlb edil-məsi

466. Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Psixoloji dəstək” istiqamətinə aid olan cəhət hansıdır

- burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir
- ✓ rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
- təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənil-məsində güzəştlər edilməsi, maliyyə axınının təşkili
- hamısı
- müxtəlif biznes-kursların, praktikum, treninq, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planların, in-vestisiya layihələrinin hazırlanması və təhlili

467. Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Maliyyə dəstəyi” istiqamətinə aid olan cəhət hansıdır

- burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir
- ✓ təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənil-məsində güzəştlər edilməsi, maliyyə axınının təşkili
- rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
- hamısı
- müxtəlif biznes-kursların, praktikum, treninq, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planların, in-vestisiya layihələrinin hazırlanması və təhlili

468. Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Tədris-metodiki dəstək” istiqamətinə aid olan cəhət hansıdır

- burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir
- ✓ müxtəlif biznes-kursların, praktikum, treninq, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planların, in-vestisiya layihələrinin hazırlanması və təhlili
- rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
- hamısı
- təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənil-məsində güzəştlər edilməsi, maliyyə axınının təşkili

469. Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Servis dəstəyi” istiqamətinə aid olan cəhət hansıdır

- müxtəlif biznes-kursların, praktikum, treninq, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planların, in-vestisiya layihələrinin hazırlanması və təhlili
- ✓ burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir
- rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
- hamısı

- təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili
- 470.** Biznes-inkubatorlar kiçik və orta sahibkarlara əsasən hansı istiqamətdə dəstək göstərir
- servis dəstəyi
 - ✓ hamısı
 - maliyyə dəstəyi
 - psixoloji dəstək
 - tədris-metodiki dəstək
- 471.** Assosiasianın yaradılmasında məqsəd –
- bazar şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi sosial-iqtisadi sistemin dəyişkən şəraitə uyğunlaşdırılması
 - ✓ müxtəlif ölkələrdə fəaliyyət göstərən inkubatorları bir arada birləşdirərək infor-ma-siya mübadiləsini həyata keçirməklə daha da səmərəli fəaliyyət göstərmək
 - sosial və məişət xidmətlərində bütün kate-qoriyalı vətəndaşların tələbatlarını ödəmək
 - hamısı
 - nəzarət funksiyasını asan-laş-dırmaq məqsədilə quruluşun təkmilləşdirilməsi, innovasiya strategi-ya-larının tətbiqi ilə səmərəli quruluşun yaradılması
- 472.** İnkubatorların bütün dünyada geniş vüsət alması sonda yaranmasına gətirib çıxardı
- superindustrialın
 - ✓ iri asso-siasiyaların
 - reqressiyanın
 - hamısı
 - subpodratların
- 473.** İlk yaranan biznes-inkubatorlar hansı formada fəaliyyət göstərmişdir
- əhalinin həyat səviyyəsinin ümumiləşdirilmiş gös-tə-ricilə-rindən biri kimi
 - ✓ arxitektör və dizaynerlərin yaradıcı kommunası kimi
 - aztəminatlılara yerli imkanlar hesabına maddi kömək göstərmək kimi
 - hamısı
 - TAB təşkilatı mü-va-fiq şəbəkə sisteminin formalaşmasının bir hissəsi kimi
- 474.** Yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inku-ba-torlara aid olan cəhət
- bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir
 - ✓ adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsis-çiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir
 - iqtisadi-strateji fəa-liy-yət-lərin işlənilib hazırl-an-ma-sın-da müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin gös-təril-mə-sinə xidmət edir
 - hamısı
 - bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edil-məsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır
- 475.** Spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlara aid olan cəhət
- iqtisadi-strateji fəa-liy-yət-lərin işlənilib hazırl-an-ma-sın-da müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin gös-təril-mə-sinə xidmət edir
 - bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir
 - adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsis-çiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir
 - ✓ bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edil-məsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır
 - hamısı
- 476.** Sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlara aid olan cəhət

- bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edil-məsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır
- √ bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir
- iqtisadi-strateji fəa-liy-yət-lərin işlənib hazırl-an-ma-sın-da müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin gös-təril-mə-sinə xidmət edir
- hamısı
- adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsis-çiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir

477. Sahibkarlıq subyektlərinin formalaşmasına xidmət etməklə, biz-nesin başlanğıc mərhələsində xərclərin aşağı salın-ma-sına şərait yaradır

- superindustrial
- √ biznes-inkubator
- reqressiya
- hamısı
- subpodrat

478. Biznes-inkubator –

- sosial iqtisadi problem və ətraf mühitin qorunub saxlanması problemlərinin həlli arasında dünya balan-sının təmin olunması zərurətindən irəli gələn sivilizasiyanın inkişafı mo-delidir
- √ yeni yaranmış və inkişaf mərhələsində olan ki-çik və orta sahibkarlığı, istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən və sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin et-mək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir
- tədbirlərin görülməsinin direktiv müddəti dəyiş-dirilərkən məqsədli proqramın şəbəkə modelidir
- hamısı
- yerləşdirmə nəzəriyyəsinin inkişafında üçüncü yanaşmanın elmi əsaslarını L.Valrasın klassik ümumi iqtisadi tarazlıq modelidir

479. Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən “İnvestisiyaların dotasiya olunması” hesabat formasına aid olan cəhət

- maşınqayırma, yüngül sənaye, toxuculuq sənayesi, məişət xidməti, mənzil-kommunal xidməti və elmi-texniki sektor xüsusi tədqiq edilir
- √ müəyyən əraziyə kapital qoyuluşu etməyə hazır olan müəssisələr reallaşdırdıqları investisiyalara görə dotasiya alır
- yeni müəssisələrin yaradılması motivləri və əsaslandırılma-larının təhlili
- mövcud olan inkişaf planlarının təhlili
- biznes inkubatorlara yeni iş başlayan sahibkarlara, sənaye parklarında isə artıq fəaliyyətlərinin genişləndirilməsi üçün lazımı şərait yaradılması

480. Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən aktual şəraitin təhlili hesabat formasına aid olan cəhət

- ayrı-ayrı müəssisələrə kömək, maliyyələşmə mənbələrinin cəlb edilməsi
- √ maşınqayırma, yüngül sənaye, toxuculuq sənayesi, məişət xidməti, mənzil-kommunal xidməti və elmi-texniki sektor xüsusi tədqiq edilir
- müəyyən əraziyə kapital qoyuluşu etməyə hazır olan müəssisələr reallaşdırdıqları investisiyalara görə dotasiyaların verilməsi
- hər bir bələdiyyədə öz səlahiyyəti çərçivəsində vergi imtiyazına malik olan müəssisələr müəyyən vergilər ödənilməsindən azad olunur
- biznes inkubatorlara yeni iş başlayan sahibkarlara, sənaye parklarında isə artıq fəaliyyətlərinin genişləndirilməsi üçün lazımı şərait yaradılması

481. Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən hansı hesabat formaları hazırlana bilər

- aktual şəraitin təhlili
- √ hamısı
- bələdiyyə işinin konkret prioritetləri
- investisiyaların dotasiya olunması
- bələdiyyənin iqtisadi inkişaf konsepsiyasının hazırlanması

482. Sahibkarla bələdiyyə arasında qarşılıqlı münasibətləri təhlil edərkən aşağıdakılar haqqında konkret məlumatlar toplanılmalıdır

- bələdiyyə və ya yerli icra orqanı tərəfindən sahibkarların müraciətləri haqqında qərarların qəbul edilməsinin müddəti
- √ hamısı
- aybaay şəhərdə qeydiyyatata alınan müəssisələrin sayı

- qeydiyyatdan keçmiş müəssisələrin bələdiyyə orqanı ilə aktiv münasibətdə olanların sayı
 - bələdiyyə orqanı ilə sahibkarlar arasında ünsiyyət zamanı təşəbbüsün kimin əlində olması
- 483.** Yerli özünüidarə orqanları tərəfindən sahibkarlığın inkişafına kömək məqsədilə təkcə götürülmüş bir müəssisəyə kömək aşağıdakı hansı işləri görməklə aparıla bilər:
- investor üçün ayrılan torpaq sahələrinin mənimsənilməsi
 - ✓ hamısı
 - sərfəli biznes aparmaq üçün xüsusi əhəmiyyəti olan daşınmaz əmlakın verilməsi
 - ssss
 - müəssisə üçün xüsusi dotasiya
- 484.** Hansı vasitələrlə ərazidə yerləşən və bir və ya neçə sahədə fəaliyyət göstərən müəssisələr qrupuna güzəştlər edilir
- milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını azalması ilə
 - heç biri
 - vətəndaşların dövlətə vergi ödəmələri əvəzinə dövlətin səhmdar vətən-daşlara sosial minimum həcmindən az olmayaraq dividendlər ödəməsi ilə
 - ✓ kreditləşdirmə və burada təminatçı kimi çıxış etmə; yeni iş yerlərinin açılmasına dotasiya
 - enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarilə ənənəvi tex-no-lo-giyaların istehsalın məhdudlaşdırılması ilə
- 485.** Yerli özünüidarə orqanları tərəfindən sahibkarlığın inkişafına kömək bilavasitə hansı vasitələrlə həyata keçirilə bilər
- milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını azalması ilə
 - ✓ kreditləşdirmə və burada təminatçı kimi çıxış etmə; yeni iş yerlərinin açılmasına dotasiya
 - vətəndaşların dövlətə vergi ödəmələri əvəzinə dövlətin səhmdar vətən-daşlara sosial minimum həcmindən az olmayaraq dividendlər ödəməsi ilə
 - heç biri
 - enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarilə ənənəvi tex-no-lo-giyaların istehsalın məhdudlaşdırılması ilə
- 486.** Bələdiyyələrin aktiv şəkildə fəaliyyət göstərən iqtisadiyyatın ənənəvi sahələrinə aiddir
- ərazidə fəaliyyət göstərən su qaz, istilik müəssisələri
 - ✓ hamısı
 - çirkli suların təmizlənməsi
 - kanalizasiya ilə təmin etmə
 - şəhər və şəhərətərafı nəqliyyat
- 487.** Mənfəət qazanmaq məqsədilə yaradılan bələdiyyə müəssisələrinə daxildir:
- nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
 - ✓ bələdiyyə banklarını, investisiya fondları
 - bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları
 - heç biri
 - rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- 488.** Bələdiyyələrin öz xərclərini ödəmə imkanına malik və sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir
- heç biri
 - bələdiyyə banklarını, investisiya fondları
 - ✓ nəqliyyat, tikinti, rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
 - bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları
 - sosial müdafiə idarələri
- 489.** Bələdiyyələrin sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir
- nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
 - ✓ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları, sosial müdafiə idarələri
 - bələdiyyə banklarını, investisiya fondları
 - heç biri

- rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri

490. Özünüödəmə baxımından bələdiyyə müəssisələri neçə qrupa bölünür:

- 2.0
- √ 3.0
- 5.0
- 6.0
- 4.0

491. Yerli özünüidarə orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası ola bilməz

- tənzimləmə
- √ iflas etdirmə
- motivasiya
- nəzarət
- koordinasiya

492. Yerli özünüidarə orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası hansıdır

- tənzimləmə
- √ hamısı
- motivasiya
- nəzarət
- koordinasiya

493. Sahibkarlığın inkişaf etdirilməsi sahəsində bələdiyyə-lərin qarşısında duran hansı vəzifələri aid etmək olar:

- vəzifəsi mövcud ictimai rejimi və qaydaları qoruyub saxlamaq; rütbəyə müvafiq olaraq müntəzəm pullu mükafatlandırılma
- √ iqtisadi inkişaf funksiyasının yerinə yetirilməsi ilə bağlı olan vəzifələr; sosial-mədəni, kommunal-məişət və həyati baxımından vacib digər xidmətlərə əhalinin tələbatının ödənilməsi ilə əlaqədar vəzifələr
- Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsər-rüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmtəələrin və xidmətlərin dəyər-lərini müəyyənləşdirilməsi
- heç biri
- milli gəlir və milli məhsul hesabları iqtisadiyyatda reallaşdırılan əmtəə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsər-rüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüş-dürülməsi

494. Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiyasına aiddir

- yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- √ hamısı
- məşğulluğun inkişaf etdirilməsi
- əhalinin həyat tərzinin səviyyəsinin inkişaf etdirilməsi
- şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi

495. Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiyasına aiddir

- yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- √ enerji, su, qaz, istilik təchizatı, mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi
- əhalinin həyat tərzinin səviyyəsini, məşğulluğun inkişaf etdirilməsi
- heç biri
- şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi

496. Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiya

- artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- √ sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir
- enerji, su, qaz, istilik təchizatının idarə edilməsi
- heç biri
- mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi

497. Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiya

- sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir
- ✓ artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- heç biri

498. Ərazinin (şəhərin) inkişafı korporasiyasının əsas funksiyası –

- ətraf mühitin dövrüyəsindən “havaı əmtə” kimi istifadə tendensiyasına son qoymaıdır
- ✓ ərazinin sosial-iqtisadi inkişafının biznes-proqnozunun hazırlanması və onun yerinə yetiril-məsinin təşkili, işlərin görülməsi üçün maliyyə vəsaitlərinin okkutunisiyası və ərazidə layihə və tikintilərin koordinasiyasıdır
- bu zaman məcmu ictimai məhsulun və milli gəlirin bölgüsü və yenidən böl-güsü həyata keçirilir
- heç biri
- iqtisadiyyatın normal tənzimlənməsi və səmərəli fəaliyyəti üçün dövlətin hüquqi təminatı və müdafiəsi sahəsindəki işi

499. Aşağıdakı hansı resursları birləşdirməklə bələdiyyə məsələləri həll edilə bilər

- maliyyə
- ✓ hamısı
- informasiya
- intellektual
- maddi

500. Ərazi sosial təsərrüfatçılığı birbaşa istehsal infrastrukturunun hansı sahələri ilə əlaqədardır

- su təsərrüfatı obyektləri
- yollar
- qaz təchizati obyektləri
- elektrik enerjisi obyektləri
- ✓ hamısı